

Günəş Şərqdən doğur!

№ 82 (5363), 2021-ci il



Qiyameti 40 əsərlik

www.sherg.az

8 may 2021-ci il (şənbə)

Günün içindən...



Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib

Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə "Twitter" də 3 milyon baxış sayını keçib.

85 minden çox insan tərəfindən bəyənilən paylaşımı 3 minə qədər şərh gelib. 33 minə qədər insan isə videonu öz profilində paylaşib.

(səh.2)

Rəşad Atakisiyevə şəhid statusu verildi



Qabil Hüseynli: "Dövlətimiz döyüş şəraitinə yaxınlaşdırılan təlimlər zamanı baş veren qəzani təfsilatı ilə araşdırırdı"

(səh.5)

Arif Quliyev də COVID-ə məğlub oldu

Xalq artisti "Qurd qapısı" məzarlığında torpağa tapşırılıb

Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib



Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır

Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.

(səh.2)



Yeddi aydan sonra nəşti tapıldı



Vətən müharibəsi şəhidinin nəşti ailəsinə təhvıl verilib

(səh.9)

Fulya Öztürkdən film çəkilir

"Əgər jurnalistin portreti hadisələrin içində yaradılacaqsa, bu, yaxşıdır"

(səh.8)



Musa Yaqubu da itirdik

Xalq şairi həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq

(səh.6)

✓ Xankəndi boşalır?

Qarabağın bütün ərazilərində Azərbaycan ordusu keşik çəkəcək

(səh.3)

✓ Bakı küçələrinin birinə Polad Həsimovun adı verilib

(səh.4)

✓ Toyrlara icazə veriləcək

Qarşidakı aylarda bununla bağlı müəyyən standartlar formalaşacaq

(səh.9)

✓ TƏBİB açıqladı

Azərbaycanda Hindistan şammına rast gelinməyib

(səh.6)

Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib



Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır

Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdir. Həmin

qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmlı mədəniyyət və inqasət xadimlərinin xatirələrinin ebedilaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermenistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irlisinin məhv edilməsi siyasetini həyata keçirmişdir.

Ordumuzun qətiyyətli mübarizəsi ilə

tarixi ədalət bərpa edilmiş ve 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irlsinə və təbətine vurulmuş zərərin texirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsnə mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmenin da-ha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irlsin bərpasına və qorunub saxlanmasına xidmet etməklə ya-naşı, onun daim inkişafına şərait yaradacaqdır.

Sərəncamda qeyd edilir ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.



Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib

Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə "Twitter"da 3 milyon baxış sayını keçib.

85 mindən çox insan tərəfindən bəyənilən paylaşımı 3 minə qədər şərh gəlib. 33 minə qədər insan isə videonu öz profilində paylaşüb.

Qeyd edək ki, təkcə 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın müsahibə verib. Prezident bütün müsahibələrində Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşlığını, ədəleti müdafiə etdiyini, BMT Tehlükəsizlik Şurasının qətnamələrini icra etdiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Bu baxımdan, Prezident İlham Əliyevin 3 milyondan çox izlənilen müsahibəsinin xüsusi əhəmiyyəti var. İndiye qədər Azərbaycanla bağlı heç bir müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.

Azərbaycan sülhməramlılarının Əfqanistandan çıxarılması planlaşdırılır



Azərbaycan sülhməramlılarının Əfqanistandan çıxarılması planlaşdırılır. Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Amerik Birleşmiş Ştatları may ayının 1-dən etibarən qoşunlarını

Əfqanistandan çıxarmağa başlayıb. Bununla paralel olaraq NATO qüvvələrinin də bu ölkədən çıxarılmasına start verilib.

Ümumilikdə NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində 5 mindən çox hərbçi sülhməramlı missiyasını yerinə yetirir. Azərbaycan Ordusunun Əfqanistandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb. Bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Vladimir Jirinovski etiraz edir

"Rusların, Moskvadan acığına Njde kimi faşistlərə abidələr ucaldılır"



"Qaragın Njdenin faşist celladı və birbaşa nasist Almaniyası ilə işbirliyində olması ilə bağlı sübut varsa, əlbəttə ki, ona abidə qoyulmamalıdır".

Bunu APA-ya açıqlama-sında Xocavəndin Rusiya sülhməramlılarının nəzarə-

tində olan hissəsində və İrvanda erməni faşist Qaregin Njdenin abidəsinin olmasına münasibət bildirən Rusiya Dövlət Dumasının Liberal-demokrat fraksiyasının lideri Vladimir Jirinovski bildirib.

O, faşistlərə abidələrin ucaldılmasının Rusyanın acığına edildiyini söyləyib: "Təessüflər olsun ki, abidələr qoyulur. Rusların, Moskvadan acığına Njde kimi faşistlərə abidələr ucaldılır. Faşistlərə, cəlladılarla, terrorçularla əməkdaşlıq edənlər abidə qoyulması yoxdur. Əgər Njde ermənilərin Vlasovudursa, biz buna qarşıyız. Faşistlərlə əməkdaşlıq edən kim olur olsun, ona ancaq mənfi münasibət olmalıdır", deyə rusiyalı siyasetçi vurğulayıb.

Xarici İşlər Nazirliyi Fransa və Kanada XİN-lərə cavab verib

"Fransa və Kanada Xarici İşlər Nazirliyinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığı buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlerin də azad olunmasına dair çağrıış edilir".

APA xəber verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmeti idarəsinin reisi Leyla Abdullayeva KİV-in Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlerinin azad olunması çağırışının ilə bağlı sualını cavablandırarken deyib.

L. Abdullayeva xatırladıb ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlerini qarşı tərəfə tevhil verib. Onun sözlerine görə, hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizden 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb: "Bu-nun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbe vuraraq, əməliyyatlar dayandırıldından demək olar



REPORT.AZ

ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeri-dib. Bu hərbçilərin töretdiyi terror aktı nəticəsində 4 nəfər Azərbaycanlı hərbçi helak olub, bir nəfər mülki şəxs isə yaralanıb.

Hər iki ölkənin xarici siyaset qurumunun diqqətine çatdırıraq ki, Ermənistən tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistən 1991-94-cü illərdə mühərbi zamanı itkin düşmüş 4000-e yaxın azərbaycanlı barede məlumatı bu günə dək verməməsi, habelə azad

olmuş ərazilərdə kütłəvi şəkil-də basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

Fransa və Kanada Xarici İşlər Nazirliyilər məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərse, o zaman Ermənistənə çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllerdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbe vuracaq".

XİN rəhbəri İrəvanda özünü mütləqi-hakim kimi apardı



Məlum olduğu kimi, Rusiya Xarici işlər naziri Sergey Lavrov bu günlərdə İrəvanda rəsmi səfərdə oldu. Ermənistanlı həmkarı Ara Ayvazyan və Baş nazir Nikol Paşinyanla görüşən Lavrov noyabrın 10-da imzalanan üçtərəflı sazişin şərtlərinin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparıb. Bir neçə gün sonra isə o, Bakıya gələcək.

Bəzi analitiklərin fikrincə, Lavrovun Cənubi Qafqaz səfəri ciddi məqsədlərlə

Bakıda isə daha məsuliyyət daşıyan Lavrov görəcəyik

bağlıdır. Nazir adəti üzrə yene "suları bulandırmağa" çalışır. Hətta kənardan bir qədər fəqli görünənə belə...

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, bəy-nəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli

Lavrovun Ermənistana səfərinin məhiyyətini "Şərq"ə şərh edib: "Məsələyə iki əsas kontekstdən yanaşmaq lazımdır: Azərbaycanla olan münasibətlər baxımından ve Ermənistandakı daxili siyaset nöqtəyi-nəzərindən. Bildiyiniz kimi, İrəvanda seçkilər ərefəsidir. Lavrov "nəbzi tutmaq" isteyir. Onun protokol qaydalarına uyğun olaraq qondarma erməni soyqırımı abidəsini ziyaret etməsi,

kommunikasiyalarla bağlı bəyanatı Ermənistanın daxili siyasetinə yönəlmış pozitiv məqamlardır. Həmçinin rusiyali nazirin mesajlarının bir qismi də ATƏT-in Minsk qrupunun üzvlərindən biri olan Fransanın fəallaşması ilə əlaqədardır".

Ə.Əlibəyli eyni zamanda Lavrovun Bakıya səfəri barədə proqnozlarını da bölüşüb: "Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında münasibətlərin gərgin olduğu məlumdur. Lavrov daxildə siyasi sabitliyin yaranmasını istəmir. Və müxtəlif mesajlarla Rusyanın Ermənistandakı gücünü göstərir. Amma Bakıda fəqli - Azərbaycan, 10 noyabr razılaşması və Kreml sahibi Vladimir Putin qarşısında öhdəliklərin yetirilməsinə görə məsuliyyət daşıyan Lavrov görəcəyik".

Kənan

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərvəsində Avropa çempionatının kuboku Bakıya getirilib.

Mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.



UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərafine "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətlər AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Lavrovun açıqlamasında müəmmalı məqamlar çıxdı

"Belə çıxır ki, Rusiya sülhməramlıları ermənilərdən minalanmış ərazilərin xəritələrini alıblar"



"Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistana səfəri balansa hesablanıb".

Bunu "Şərq TV"-də çıxışı zamanı politoloq Turab Rzayev deyib. Siyasi şərhçi bildirib ki, Lavrov Yerevana səfəri zamanı bir neçə məsələni qabardı. Onun sözlerine görə, Rusiya baş diplomatının

gündəmə getirdiyi məsələlər rəsmi Bakı üçün qaranlıqdı: "Lavrov dedi ki, Qarabağda hazırda minaldardan temizlənmə prosesi həyata keçirilir. Həm de bəyan etdi ki, "mədəni irsin, mirasın qorunması" Moskva üçün önemlidir və s. Bunlar bizim üçün müəmmalı məqamlardır. Belə çıxır ki, Rusiya sülhməramlıları ermənilərdən minalanmış ərazilərin xəritələrini alıblar. Ruslar da ancaq nəzarət etdikləri bölgənin təmizliyi ilə məşğul olurlar. Ancaq Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ermənilər məlum xəritələri bize təhvil vermedikləri üçün bölgənin minaldardan temizlənməsi işi yubanır. Dündür, bu proses davam edir, amma çox kiçik ərazi-nın temizlənməsindən səhəbə gedir. Halbuki, 10 min kvadrat kilometr ərazinin təhlükəsizliyi təmin olunmalıdır".

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan tərəfi işğaldan azad etdiyi bütün ərazilərdə təmir-quruculuq işləri aparıb: "Məscidlər yanaşı, xristian dininə mənsub abidələr də bərpa olunur. Bu yaxınlarda Şuşada Qazançı kilsəsinin təmirini yüksək etdirən görüntülər yayıldı. Yəni Azərbaycan tərəfi fərqli qoymadan öz ərazilərini yenidən dırçəldir. Lavrov isə "mədəni irsi qoruyacaq" dedikdə çox güman ki, ermənilərə "məxsus" olduğunu düşündükleri maddi irsi nəzərdə tutur. Məsələ ondadır ki, Qarabağın mədəni ərsindən söz açıllarən ilk növbədə "erməni irsi"ndən bəhs edilir. Halbuki, bu gün "erməni kilsəsi", "erməni monastırı" deyilən abidələrin hamısı tarixi Azərbaycan məbədləridir. Onların sahibləri bizik. Əfsuslar olsun ki, Rusiya və Fransa başda olmaqla digər Qərb ölkələri işğaldən azad edilmiş ərazilərimizdəki dağılılmış, təhqir edilmiş məscidlər-dən danişmırlar. Necə ki, qondarma "erməni soyqırımı" məsələsindən Türkiyəyə qarşı istifadə olunur, eləcə də "mədəni irs" mövzusundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlanmaq isteyirlər".

İsmayılov

Xankəndi boşalır?

Qarabağın bütün ərazilərində Azərbaycan ordusu keşik çəkəcək



Paşinyan bilsə ki, sabah erməni xalqı onu qətlə yetirməyəcək, sabah bütün silahlı qüvvələri rəsmi əmrlə bölgədən çıxarár

İkinci, məhz terrorçu kimi Azərbaycan hakimiyyətinə təslim olan erməni qüvvələri sanki öz cəmiyyətlərində bir mesaj verdi. Yəni siz də bu tale gözlöyir.

Üçüncü, Paşinyan bilsə ki, sabah erməni xalqı onu qətlə yetirməyəcək, sabah bütün silahlı qüvvələri rəsmi əmrlə bölgədən çıxarár. Amma bunu edə bilmir. Çünkü müəyyən siyasi bazarlaşmaya getməlidir. Ona görə də bu addımı atmır. Lakin hər kəs dərək edir ki, Qarabağın bütün ərazilərində Azərbaycan ordusu keşik çəkəcək, sərhədlər qüvvələrimiz tərəfindən qorunacaq".

Z.Oruc vurğulayıb ki, Rusiya sülhməramlı qüvvələri tərəfindən Qarabağ geri qaytarılan məlki ermənilərin 50 mindən çox olduğu bəyan edilsə də, ermənilər geri qayıdır: "Faktiki olaraq 1990-ci illərdə ermənilər müxtəlif vasitələrlə uğur əldə etdikləri savaşdan sonra Qarabağda mövcud olublar. Bəs, məglubiyyətdən sonra necə qalacaqlar?

BMT düzgün şəkildə elan etdi ki, bölgədə cəmi 25 min erməni qalır.

Hərbçilər boş məkanı, xüsusi də dağıdılmış ərazilini orada mülki insanlar yaşamasa, qorunmayılaq. Ermənistən Prezidenti Armen Sarkisyan bunu müəyyən sətiraltı mesajlarla deyir.

O bildirir ki, Qarabağda

ermənilərin sayının azlığı onların həyatına, gələcəyinə, iqtisadi durumu-na, siyasetinə və geopolitikasına zərbe vurur. Lakin Qarabağda bir erməni belə yaşayacaqsa, o, Azərbaycanın Konstitusiyasını tanıyan,

qanunlarımıza tabe olan, ölkəmizə və əhalimizə ziyan vurmadan fəaliyyət göstərən şəxs olmalıdır. Bunun əksi ola bilmez. Araik Arutyunyan və onun çevrəsi bunu yaxşı dərək edir.

A.Arutyunyan 2020-cin ilin oktyabrında qalib pozası verir və çevrəsini mukafatlaşdırır. Nəticə isə bütün dünyaya bəlliidir. Ona görə də Qarabağda Azərbaycan əsgərinin silahı və iradesi altında təhlükəsizlik və əmin-amanlıq qoruna bilər. Fransa yox, Avstraliya hərbi qüvvələrini dəvət etsələr belə, bunun əksi mümkün deyil. Bölgədə situasiya Azərbaycanın xeyrinə dəyişib, hərbi qələbəmizi bütün ərazilərimizdə bərqrar etmişik".

Yeganə Bayramova

İndi də “Hadrut erməniləri” yalanını ortaya atıblar

Bu təxribatla Hadrut ərazisindən Şuşaya qədər uzanan “Zəfər yolu”na əngəl olmaq istəyirlər

Lavrovun İrəvana getdiyi gün "Hadrut erməniləri" Ermənistən Xarici İşlər Nazirliyinin önünde aksiya keçiriblər. Ermənilər sülh-məramılardan hazırda nəzarət etdiyi ərazilərdən başqa Hadruta qayıtmayı da tələb ediblər. Bu, rusların erməni qoşunların Qarabağdan çıxarılmasından sonra ehtiyatda saxladıqları "Hadrut planı"nın tərkib hissəsidir.



Cünki ermənilərin Hadruta qayıtması rus sülhmeramlılarının da bu əraziye daxil olması deməkdir və burada iki hədəf var. Siyasi hədəf odur ki, ermənilərin Hadruta qayıtması "status" məsələsində perspektiv imkanlar yaradı biler. Hərbi hədəf budur ki, Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir. Azərbaycan Ordusunun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir. Ermənilər qayıdarsa və Hadrutta rus sülhmeramlıları yerləşərsə, Rusiya bütün Araz boyu istiqamətinə - Cəbrayıllı, Füzuli, Qubadlı, Zəngilan - nəzarət etmək imkanı qazanır. Mühərribə vaxtı Ermənistana gedən bütün erməni "qaçqın"ların məhz "Hadrut uğrunda" təşkilatı ətrafında birləşməsi də buna hesablanmış addımdır. İndi Lavrovun İrəvana gəlişi günü eyni tələblər yenidən gündəmə gətirilir. Moskva erməni qoşunların çıxarılmasından sonrakı dövrədə Qarabağda strateji üstünlük qazanmağa çalışır. Təbii ki, Bakının hər hansı gü-

zəstə gedəcəyi mümkün deyil.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq"ə bildirib ki, ermənilər hər zamanki kimi bir neçə istiqamətdə fealiyyət göstərir və verdikləri söze əməl etmirler. QAT rəhbərinin fikrincə, hökumət başçısı Nikol Paşinyan Lavrova görüşündə "danışışlara hazır olduğunu", "üçtərefli bəyanatın müddəalarına əməl edəcəklərini" desə də, müəyyən qüvvələr el altından öz məkirli planlarını icra edirlər: "Amma mümkün deyil ki, ermənilərin içinde olan müəyyən qrupların təxribatçı hərəkətlərindən Yerevanın xəberi olmasın. Hakim komanda sərhəd bölgəsində və digər yerdə törədilən qanunsuz hərəkətlərden məlumatlıdır və zaman-zaman bu kimi olayların meydana çıxmamasına bilərkəndə imkan yaradır. İndi də məhz Lavrovun səfəri günü uydurma "hadrutlular", "hadrut erməniləri" yalanını ortaya atıblar. Hadrut Azərbaycan ərazisidir və bizim şanlı ordumuz tərəfindən düşməndən döyüslə azad olunub. Məqsəd dünya ictimaiyyətinin

diqqətini yenidən bu bölgəyə çekmek, ermənilərə "tezyiq" edildiyi yalanına onları inandırmaqdır. Ən əsası isə bu məsələ üzərində rəsmi Bakıya tezyiq göstərməkdir. Məglüb durumda olan ermənilər son anda nəsə qopartmaq üçün dəridən-qabıqdan çıxırlar. Hadrut ərazisindən Şuşaya qədər uzanan Zəfər yolu keçəcək. Düşmən tərəfi "Hadrut erməniləri" planı ilə bu marşrutun reallaşmasına mane olmaq isteyir. Ermənilər yolu Qırmızı Bazar'dan keçməsini istəmediklərini bəyan edirlər. İddia edirlər ki, guya, Qırmızı Bazar deyilin yerde minlərlə erməni yaşayır və s. Əlbəttə, bu, uydurmadır. Həmin bölgədə 50-60 erməni da qalmayıb".

A.Nağı vurğulayıb ki, ermənilər rusların köməkliyi ilə Azərbaycanın güclü və qalib mövqeyini zəiflətmək üçün müxtəlif təxribatlılar el atacaqlar: "Amma inanmışam ki, Moskva rəsmi Bakıya verdiyi sözlərdən sırf ermənilərə görə vaz keçsin. Lavrov Ermənistana səfəri zamanı əsas hədəfin kommunikasiyaların bərpası olduğunu vurğuladı. Bölgədə nəqliyyatın infrastrukturunun qurulması və bunun dinc yolla başa çatması ilk növbədə Kremlin özü üçün lazımdır. O baxımdan Moskva hələlik verdiyə vədlərə əməl edir və Yerevan da buna razı salır. Azərbaycan tərəfi də mövqeyini qəti və davamlı şəkildə ortaya qoymalı, hədəflərindən bir addım da olsa geri çekilməlidir".

İsmayıllı Qocayev

Şəhid ailələrinin üzvləri qəbul imtahanında iştirak üçün vəsait ödəməyəcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilmişə barədə" sərəncam imzalayıb.

Sərəncama əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) seviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət imtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsində məhrum olmuş uşaqlar, macbur köçküñ statusu olan şəxslər, I və II dərəcə əlliyyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların imtahanlarda iştirak üçün tələb edilən məbleğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib

Bakının Xətai rayonunda küçələrin birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib.

Bu barədə Trend-ə Xətai rayon İcrə Hakimiyyətindən bildirilər. Qeyd olunub ki, küçənin keçmiş adı Pavel Naximov olub:

"Ötən ay Pavel Naximov küçəsini Polad Həşimov adına dəyişdirmək istəyimiz Bakı şəhər İcrə Hakimiyyəti tərəfindən müsbət cavablandırıb və küçəyə Milli Qəhrəmanımızın adı verilib".

Xatırladaq ki, ölkə üzrə artıq ikinci küçədir ki, Polad Həşimovun adını daşıyır. Bundan əvvəl Qəbələ rayonunda Milli Qəhrəmanımızın adı küçəyə verilib.



Konkret tələb qoyulmalıdır

"Dəhliz açılmayacaqsa, ruslar da çıxarılmalıdır"

"Təklif edirəm ki, ölkəmizin protokol programına Qənimətlər Parkını ziyaret də salınmalıdır. İlk olaraq isə bu prosedur Rusyanın Xarici İşlər naziri Sergey Lavrovun bir neçə gün sonra Bakıya nəzərdə tutulan sefərində icra edilməlidir".

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin Mətubat xidmetinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli feysbuk hesabında qeyd edib.

Məlum təkliflə bağlı politoloq Natiq Miri fikrələrini "Şərq"le böülübü.

Onun sözlərinə görə, sözügedən prosedurum protokol programına salınmasının iki dövlət arasındakı münasibətlərə ciddi əhəmiyyəti yoxdur: "Həqiqətən də bu protokol Rusiya Xarici İşlər naziri, erməni mənşəli Lavrova göz dağı vermək xarakteri daşıyırsa, bu, cəmiyyətimizin üzərinə su səpmış kimi olsa da, mahiyət etibarı ilə heç nə dəyişməyəcək. Düşünürəm ki, belə təkliflərin dövlət səviyyəsində protokola salınması və razı-



laşdırımasındansa, Lavrovdan bir çox sualın cavabı alınmalıdır. Xüsusilə də Şuşaya atılan "İsgəndər-M" rakətlərinin hansı səbəbələ Ermənistanda peyda olması sualının cavabı soruşulmalıdır. Həmçinin Lavrova deyilməlidir ki, 10 noyabr üçtərefli bəyanatında Ermənistən və Rusyanın konkret götürdüyü öhdəliklər var. Hələ də 4-cü müddəanın tətbiqini görmürük. Yene də Ermənistən ordusunun qalıqları Qarabağdadır. Bununla bağlı Rusyanın niyyəti öyrənilməlidir".

N.Miri vurğulayıb ki, Ermənistənə səfər edən Lavrovun yol nəqliyyat inf-

rastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir. Sual verilməlidir ki, bu belediyyə və her iki bəyannamelə öz icrasını dayandırıbsa və heç bir öhdəlik yerinə yetirilmirse, rus sülhmeramlılarının Qarabağda ne işi var? Çünkü

rus sülhmeramlıları məhz 10 noyabr razılaşmasına görə, Azərbaycana soxulub.

Ona görə də yol-nəqliyyat infrastrukturunun açılması ilə bağlı "Ermənistən istəməzsə, məcburiyyət ola bilməz" kimi açıqlamasının nəyə hesablandığı

soruşulmalıdır: "Bu həm Ermənistən, həm Rusyanın 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmasından imtinasi anlamına gəlir.

Rəşad Atakişiyevə şəhid statusu verildi



Qabil Hüseynli: "Dövlətimiz döyüş şəraitinə yaxınlaşdırılan təlimlər zamanı baş verən qəzəni təfsilatı ilə araşdırıldı"

Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

Səfərberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi

qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 sayılı Qərarının 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sə-

həd Xidmətinin kadrlar idarəsinin verdiyi arayışlarla təsdiq olunur.

Rəşad Atakişiyevin qayınatısı, politoloq Qabil Hüseynli bu barədə "Sherg.az" a danişdi:

"Valideynləri kimi biz də belə bir addımı gözləyirdik. Dövlətimiz döyüş şəraitinə yaxınlaşdırılan təlimlər zamanı baş verən qəzəni təfsilatı ilə araşdırıldı. Və məlum oldu ki, Rəşad Atakişiyev böyük şücaət göstərib. Prokurorluq orqanları qəza, o cümlədən "Qara qutu"nun oxunması ilə bağlı araş-

dırma aparıb. Bunlar dövət sırriidir. Ona görə də etraflı danışa bilmərəm. Beləliklə, polkovnik-leytenantə şəhid statusu verildi. Buna görə şəxsən öz adımdan və ailəmiz adından ölkə rəhbərliyinə minnətdarlığı bildirirəm".

Kənan

Bakıda Lavrovdan hesab sorulmalıdır

"Rusyanın Xankəndidə nazirliklərinin yerli şöbələrini təsis etməsi Azərbaycanla razılışdırılmayıb"

"Rusya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana səfəri zamanı ondan Xankəndidə Rusiya Xarici İşlər Nazirliyinin yerli bürosunun fəaliyyeti ilə bağlı sual verilməli və bağlanılması tələb edilməldir".



Bu sözleri "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Siyasi şərhçi deyib ki, Rusyanın bir neçə nazirliyinin şöbələri Xankəndidə fəaliyyət göstərir: "Rusyanın Xankəndidə nazirliklərinin yerli şöbələrini təsis etməsi Azərbaycanla razılışdırılmayıb. Bu, Moskvanın özbaşinalığıdır. Belə qanunsuz şöbələrin ləğv edilməsi rəsmi Bakının gündəmində olmalıdır. Bundan əlavə, Rusiya sülhəmərəmli qüvvələri 9 mayda Xankəndidə hərbi keçid edəcəklərsə, bununla həqiqi sülhəmərəmli olmadıqlarını nümayiş etdirəcəklər. Bu cür davranışlar rus hərbçilərinin təcavüzkar qüvvələr olduğu anlamına gəlir. Anlamaq lazımdır ki, Moskvanın həmələrə qarşıında geri çəkilmək qətiyyən olmaz, eger biz müdafiədə dayansaq, daha çox üstümüze gələcəklər. Hückum diplomatiyamızı hər an gündəmde saxlamalıyıq".

İsmayılov

Paşinyan qərarlıdır

Azərbaycan və Türkiye ilə əlaqələri bərpa edəcək



Artıq Ermənistən cəmiyyəti işgalçı beynin məhsulunu qəbul etməyəcək

ürün beynəlxalq layihələrdə iştirak mütələqdir. O anlayır ki, regionun iki lider dövləti Azərbaycan və Türkiye ilə aparılan düşməncilik siyaseti ölkəni yalnız məhv və uçuruma aparır. Ümumiyyətə, rəsmi rəqəmələr də göstərir ki, hazırda Ermənistanda çox ciddi iqtisadi və ictimai proseslərin pozulması hadisəsi yaşanır. Eyni zamanda demografik böhran da pik həddə çatıb. Ötən illərə nisbətdə Ermənistən tərk eləyen əhalinin say nisbəti də kifayət qədər düşündürür. Bu baxımdan iqtidar Azerbaycan və Türkiye ilə normallaşma barədə mesajlar verir".

T.İsmayılov qeyd edib ki, bu hadisələrin fonunda təbii ki, Ermənistən müxalifəti Nikol Paşinyanı gözden salmaq üçün Azərbaycan və Türkiye yənəlik pozitiv mesajları linç eleməye çalışır: "Bu baxımdan Artur Vanetsyanın məlumat açıqlaması da köhnə Koçaryan-Sarkisyan cütlüyünün uzun illər davam edən işgalçı beyninin məhsuludur. Düşünürəm ki, Artur Vanetsyan özü də başa düşür ki, Azerbaycan və Türkiye ilə münasibətləri normallaşdırımdan Ermənistən heç bir gələcəyi yoxdur. Bu baxımdan bu çıxışı sadəcə xal qazanmaq, erməni milleti və faşist dairələri arasında öz reytingini yüksəltməkdir. Lakin ümumilikdə Artur Vanetsyanın və onun rəhbəri olduğu Vətən Partiyasının Ermənistandakı elita və cəmiyyət arasında heç bir nüfuzu və hörməti yoxdur. Aparılan rəy sorğuları da göstərir ki, Artur Vanetsyan və Vətən partiyası nə təkbaşına, nə də koalisiya şəklində səs toplayacaq bir partiya deyil".

Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi-şərhçi Tural İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, hazırda Nikol Paşinyan tərəfindən Azərbaycan və Türkiye ilə əlaqələrin normallaşması ilə bağlı mesajlar verilir: "Çünki Paşinyan başa düşür ki, yay aylarında keçiriləcək növbədənən parlament seçkilərində qəlebə qazanıqdan sonra Ermənistən düber olduğu rəzil vəziyyətdən çıxarmaq

Aynurə Pənahqızı

Xəber verdiyimiz kimi, 3 erməni hərbçisi Ermənistana geri qaytarılıb. Hərbçilər Rusiya sülhəmərəmlilarının komandiri Rüstəm Muradovun müşayiəti ilə Baki-İrəvan reysi ilə Ermənistana çatdırılıb.

Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan adlı şəxslərin Ermənistən ordusunda xidmet etməsinin təsdiqlənməsinə baxmayaraq, onların cinayətkar fəaliyyətlərdə, o



Ermənistənin qarşılıq verəcəyi sual altındadır

3 erməni hərbçiyə humanistik göstərmək lazımdır

cümlədən Azərbaycan hərbi qulluqçularının və ya mülki şəxslərin ölümü və ya yaralanması ilə neticələnən əməliyyatlarda iştirakı müəyyən-ləşdirilməyib.

Təəssüb ki, Ermənistən Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasetinə oxşar prinsiplərə cavab vermir. Ermənistən hələ də Qarabağdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edirlər. Ermənistən tərəfinin basdırıldığı minalar hələ de mülki şəxslər və hərbi qulluqçularımızın ölümüne səbəb olur.

Baş verənləri "Şərq"ə şərh edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, dövlətimiz hər zaman humanist olsa da, düşmən tərəfi bu cür addımları dəyərləndirməyib: "200 ildir ki, erməniləri öz ərazilərimizdə qonaq etmişik. Lakin onlar bize arxadan zərbə vurublar. İkinci Qarabağ mühəribəsində de Azərbaycan daim humanist mövqedən çıxış etdi. Ölkəmiz istər əsirlər, istər yaralılar, istərsə də dinc əhaliyə münasibətdə fərqli davrandı. Dünya mühəribə tarixində ikinci Qarabağ savaşında dinc əhaliyin az itkisi olduğu nadir mühəribələrdən biri idi. Statistik göstəricilərdə də qeyd olunub ki,

istənilən mühəribədə itkilərin 50-55 faizi dinc sakinlər olur. Amma Azərbaycan çox humanist mühəribə apardı. Ermənilərin dediklərə görə, guya, 70 nəfər ölüb. Təbii ki, bu da saxta rəqəmdir. 70 nəfər olsa belə, bu, heç 1.5 faiz itki təşkil etmir. Azərbaycan mövqeyini bildirdi ki, 10 noyabrda qədər olan bütün əsirləri qaytarır.

10 noyabrdan sonrakı ermənilər isə esir yox, terrorçudurlar. Düşmən isə hay-küy salıb, dünya ölkələrinin gündəminə getirməye çalışırlar ki, guya, Azərbaycan tərəfi "əsirləri" geri qaytarır. Dövlətimiz isə prinsipial mövqə göstərdi və qanuna söykənen addımlar ataraq, izah etdi ki, həmin 3 nəfərin azərbaycanlılarına qarşı hansısa cinayəti təsdiq olunmadığı üçün buraxılırlar. Humanist və düzgün addım olsa da, qarşı tərəfin bunu dəyərləndirəcəyi böyük sual altındadır. Gözləyirik ki, minalı xəritələrin verilmesi ilə əlaqədar addım atsınlar".

A.Nağıının fikrincə, bu qədər humanizmin yeri yoxdur: "Bəzən deyirik ki, həddindən artıq obyektivlik də düzgün deyil. Bu baxımdan ifrat humanizmlikdən də uzaq durmaq lazımdır. Qarşılıq yoxdursa, bu qədər humanist olmağa dəyəmez".

Yeganə Bayramova

Birinci Qarabağ savaşının şəhidlərini də unutmaq olmaz

Deputat gözləri ilə gördüklerini danışdı

Vətən uğrunda həlak olanların xatirəsinin əbədi-ləşdirilməsinin formalarına dəyişiklik edilir. Bu, "Vətən uğrunda həlak olanların xatirəsinin əbədi-ləşdirilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq. Eyni zamanda, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının adları küçələrə, meydənlərə, teşkilatlara, müssəsələrlə, hərbi və mülki gəmilərə veriləcək.

Milli Məclisin deputati Elman Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, o, bu dəyişikliyi müsbət qiymətləndirir: "Hesab edirəm ki, insan üçün Şəhidlik zirvəsindən yüksək və müqəddəs zirvə yoxdur. Şəhid adı müqəddəsdir, yüksəkdir, eñizdir! Əger bir insan vətəni və torpağı uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlibse, o zaman fikrimcə, biz onların arasında heç bir fərq qoymamalıyq. Hər bir şəhidimizə orden və medal verilib və verilməmeyindən asılı olmayaq, onlara xüsusi qayğı göstərilməlidir. Yəni onlar arasında ayrı-seçkilik etmək olmaz! Hesab edirəm ki, eger hansısa bir şəhidimiz medal və ordenlə təltif olunmayıbsa, onların da adına küçə,



"Bir neçə rayon adı çəkə bilərəm, şəxsən özüm şahid olmuşam ki, orada şəhid qəbirlərinə diqqət edilmir"

məktəb verilməlidir. Təltif olunmayanla- ra isə heç nə verməmək düzgün ya- naşma deyil. Ümumiyyətlə, bu, kökündən səhv və yanlış yanaşmadır. Biz həmişə bu fikirlə yaşamışq və ya- şamalıq da: "Şəhidlik en yüksək zir- vədir!". Qətiyyən şəhidlər arasında fərqli qoymaq olmaz. Ona görə də bu məsə- lələrdə heç kime qarşı diqqətsizlik, qayğılıq, hörmətsizlik etmək olmaz. Onların hər biri en böyük hörmət və diqqətə layiqdir. Hesab edirəm ki, şə- hidlərimizin hər birinin adı əbediləşdi- rilməlidir. Onların adlarına küçələr salınmalı, məktəblərə qoyulmalı və büstlər ucaldılmalıdır".

Deputat əlavə edib ki, hətta bəzən özü də xoşagelməz hallarla qarşıla-

şır: "Bəzi vaxtlar özüm də heç də xoş olmayan anırlar qarşı- laşırıram. Bildiyimiz kimi, Azərbaycanın müxtəlif bölgelərində Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları var. Siz inanırsınız ki, bir neçə rayon adı çəkə bilərəm, şəxsən özüm şahid olmuşam ki, ora- da şəhid qəbirlərinə diqqət edilmir. Həmin rayonun icra başçıları ile şəxsən üzbüüz səhəbət eləmişəm. Hətta tele- fon danışığımız da olub ki, axı bu, şəhid qəbirləridir. Niye ba- xımsızdır bunlar? Onların ya- naşması çox qəribedir və təəccüb doğurandır. Onlar de- yirlər ki, burlar Birinci Qara- bağ müharibəsinin şəhidləridir. Yəni o vaxtdan qalma qəbirlərdir. Mənən ezi- zim, şəhidin köhnəsi və təzəsi yoxdur. Bele yanaşma düzgün deyil. O şəhid- dirsə, onların adına layiqli və ləyaqətli məzarlar qoyulmalı, her zaman bu mə- zarlar baxımlı olmalıdır. Birinci Qara- bağ müharibəsində şəhid olanlara da qayıq lazımdır. Onlar daim anılmalıdır. Onlar 5 il, yoxsa 10 il bundan qa- baq şəhid olub, yaxud da ki, dünən şəhid olub, bunun heç bir dəxli yoxdur. Şəhidlərimiz bizim üçün eñizdir. Bu in- san canını fəda edib şəhid olubdur. Bundan yüksək nə etməli idi ki? Ona görə də onların hər birinin adının əbə- diləşdirilməsi zəruridir".

Aynurə Pənahqızı

Musa Yaqubu da itirdik

Xalq şairi həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq



Azərbaycanın Xalq şairi Musa Yaqub 84 ya- sında vəfat edib.

O, dünən İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib.

M.Yaqub Buynuz kənd qəbristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedagoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbinde müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbinde müəllim və müdər (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdürü işləyib. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdürü vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qə- zetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və mei- şət xidmeti daimi komissiyasının sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görü- lüb. Musa Yaqub Parkinson xəsteliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

TƏBİB açıqladı

Azərbaycanda Hindistan ştamminə rast gəlinməyib



Azərbaycanda Hindistan ştamminin aşkarlanması ilə bağlı fakt rast gəlinməyib.

Bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyindən (TƏBİB) bildiriblər.

Məlumatda qeyd edilir ki, hazırkı dövrə qədər ölkədə belə bir fakt qeydə alınmayıb: "Hələ ki, ölkəmizdə Hindistan ştamminə yoxlama ilə bağlı rəsmi məlumat yoxdur. Bununla bağlı hər hansı bir məlumat olduqda ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, hazırda qonşu İran da daxil olmaqla bir neçə ölkədə bu şamm qeydə alınıb.

Ermənilərlə birgə yaşayış modelini nəzərdən keçirməliyik

"Necə ki, Şuşanı əlbəyaxa döyüşdə aldıq, diplomatiyada da buna bənzər əlbəyaxa döyüşə hazır olmalıyq"

"Lavrovun Ermənistan sefəri Moskvanın daha çox 44 günlük Vətən müharibəsinin nəticələrini İravan üçün yumşaltmaq, ermənilər üçün manevr imkanları yaratmaqda israrlı olduğunu nümayiş etdirdi".

Bu sözləri "Şərq"ə siyasi şerhi Zaur İbrahimli deyib. Analitik bildirib ki, bunun müqabilində Moskva Ermənistan'da zədə almış reputasiyasını, daxili siyasetdə həllədici təsirini bərpa etməyə, hərbi iştirakının əsaslarını gücləndirməyə çalışır: "Moskva üçün son iki amil çox mühümdür. Ermənistanda Saakaşvili Gürcüstanının siyasetinin bu və ya digər formada təkrarlanması Rusiya üçün real təhlükədir. Hələ də bunun üçün imkanları var. Ruslar tədricən bu imkanları azaltmağa, ABŞ-in təsirini zeiflətməyə çalışırlar. Bu meqsədə müxtəlif alətlərdən istifadə edirlər, en başlıcası isə Ermənistən kapitulya-

siyاسını rəsmiləşdirən 10 noyabr sazişinin müddəalarının şəhəri və yozumudur. Moskva ermənilər üçün öz maraqlarını ireli sürməkdə imkanlar yaradır, yaxud ikibaşlı şəhərlər ilə ermənilərdə sazişin ziddiyyətə teleblər səsləndirməkdə motivasiya yaradır. Hazırda əsas taktiki vəzifə 20 iyun parlamentə seçkilərindən ən azı parlamentdə hökumət qərarlarına legitim təsir edəcək Rusiya fraksiyasının yaranmasına nail olmaqdır. Gürcüstan da belə başladılar və sonda bacardılar".

Ekspertin sözlərinə görə, ruslar eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsinin nəticələrindən bəhrələnmək və bölgədəki vəziyyəti buna uyğun dizayn etmek imkanlarını məhdudlaşdırmağa çalışırlar: "Məhz buna görə Minsk qrupunu yenidən



aktivləşdirməyə maraq göstərilər. 10 noyabr sazişinin tam şəkildə həyata keçirilməsinə mane olurlar, kommunikasiyaların açılmasında əlavə şərtlər irəli sürür, bunun etrafında sövdələşmə açımağa niyyətlidirlər. Görünən budur ki, Azərbaycan yaxın perspektivdə rusların bu mövqeyi ilə üz-üzə qalmalı olacaq. Bakı Türkiye ilə birgə hərəket etməklə Moskvanın müyyən çərçivədə qalmasına nail ola bilir. İndiki məqamda bu özü də az nailiyət deyil. Daha irəli getmək üçün geniş ittifaqlara ehtiyac olacaq. Rəsmi Bakı Türkiye ilə birlikdə qətiyyəti qorumaqla, kommunikasiyaları açmaqla yeni ittifaqlar üçün im-

kanlar əldə edə bilər. Ermənistanda seçkilərin nəticələrində asılı olaraq Moskvanın təsirini azaltmaq üçün yeni fürsətlərin yaranması mümkündür".

Z.Ibrahimli hesab edir ki, yaxın perspektivdə Qarabağ bölgəsində yaşayan ermənilər üçün nə təklif edəcəyimiz əhəmiyyətliidir: "Şübhəsiz ki, qızılı çizgimiz suverenliyim, ərazi bütövlüyüümüzdür. Bu iki teməl şərti gözəlməklə müxtəlif dinc birgəyaşayış modelləri nəzərdən keçirilməlidir. Bu məsələdə təşəbbüskar olmaliyiq və suverenliyim, ərazi bütövlüğümüzün qəbul edilməsi şərti ilə öz strateji yanaşmamızı, təkliflərimizi masaya qoymalıyq. Biz etmək, başqları təşəbbüs ələ alacaq. Necə ki, Şuşanı əlbəyaxa döyüşdə aldıq, diplomatiyada da buna bənzər əlbəyaxa döyüşə hazır olmalıyq. Əsas üstünlüyü qətiyyətim, döyüş ruhumuz, haqlı tərəf olmağımız, ittifaqlarımızdır. Təcrübə də göstərdi ki, kənar güclərin iş bərkədə düşəndə "İsgəndər" i köməyə çağırması da istənilən nəticəni vermir".

İsmayıllı Qocayev

Vətən müharibəsi çox yaxın tarixdi

**Onu pafossuz, gələcək nəsillərə
təhrif etmədən çatdırmaq lazımdır**

Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanları və Azərbaycanın Milli qəhrəmanları ilə bağlı verilişlər hazırlanacaq, maarifləndirici layihə və proqramlar həyata keçiriləcək. Bu, "Gənclər siyaseti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra həkimiyəti orqanları, kütüvə informasiya vasitələri, televiziya və radio yayımçıları, sosial media vasitəsilə gənclərdə vətənpərvərlik, milli və ümumbaşarı dəyərlərə hörmət hissərinin, dövlətçilik prinsiplərinə sadıqlı-yan gücləndirilməsi, tolerantlığın və multikulturalizmin təbliği məqsədi ilə döv-let rəmzləri, ölkə və dünya tarixi, mədəniyyəti, tarixi şəxsiyyətlər, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanları və Azərbaycanın Milli qəhrəmanları haqqında elmi-populyar verilişlər hazırlanacaq və maarifləndirici layihə və proqramlar həyata keçirəcəklər.

Mövzuşa münasibət bildirən "Yenisabah.az" saytının baş redaktoru, Journalist Araşdırıcıları Mərkəzinin sədri Seymour Verdizadə "Şərq"ə açıqlamasında vurğulayıb ki, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın hər birinə vəfa borcumuz



"Erməniyə güllə atan hər bir Azərbaycan əsgəri qəhrəmandır. "Filankəs 300 erməni, bəhmənkəs 500 erməni öldürüb" tipli həqiqətə uyğun olmayan yanaşmadan xilas olmaq lazımdır"

var. O qeyd edib ki, onların adlarını ebedileşdirmək, göstərdikləri qəhrəmanlıqları gələcək nəsilləre çatdırmaq bir nömrəli vəzifəmiz olmalıdır: "Sözsüz ki, bu məsələdə yaradıcı insanların üzərinə daha çox mesuliyyət düşür. Təəssüfə qeyd etmək istəyirəm ki, Birinci Qarabağ müharibəsi uzun illər əvvəl başa çatsa da, tariximiz bu dövrünü lazımi şəkildə öyrənib təbliğ edə bilməmişik. Siz də razılaşarsınız ki, biz Birinci Qarabağ Müharibəsiyle bağlı "Tütək səsi", "Bizim Cəbiş müəllim", "Şərəfli çörək" kimi olməz ekran əsəri yarada bilməmişik. Heç ortada "Ana və poçtalıyon" şeirinə çatan yaradıcılıq nümunəsi də yoxdur. Bəstekarlarımıza ikinci Dün-

ya müharibəsi dövründə yaşayan öz sələfləri qədər təsirli mahnilər yarada bilməyiblər. Ola bilsin ki, bu məsələdə o vaxt müharibədən meglub ayrılmışımızda təsiri olub. Amma indi vəziyyət fərqlidir. Biz qalibik. Qalib əsgəri ona yaraşan təzədə təbliğ və təbrük etməliyik".

S.Verdizadə diqqətə çatdırıb ki, televiziylər, KİV-lər Vətən müharibəsi qəhrəmanlarını təbliğ etməli, onların adlarını ebedileşdirməlidirlər: "Amma bu zaman pafosdan uzaq olmaq, faktları olduğunu kimi təqdim etmək lazımdır. Birinci Qarabağ müharibəsiyle bağlı çəkilən filmlerde, yazılan kitablarda, məqalələrdə biz bu menfi tendensiyani müşahidə etmişik. Erməniyə güllə atan hər bir Azərbaycan əsgəri qəhrəmandır. "Filankəs 300 erməni, bəhmənkəs 500 erməni öldürüb" tipli həqiqətə uyğun olmayan yanaşmadan xilas olmaq lazımdır. 44 günlük Vətən Müharibəsi çox yaxın tarixdə baş verib. Faktları gələcək nəsilləre təhrif etmədən çatdırmaq lazımdır. Sonda bir meqamı da qeyd etmək istəyirəm: biz qalib xalqıq. Bu qələbənin memarı olan şəhidlərimiz en uca zirvəye yüksəliblər. Hadisələrə həmin zirvədə baxmaq lazımdır. Mərsiye janrında əsər yazmağa ehtiyac yoxdur".

Aynurə Pənahqızı



**Rusyanın siyaseti
heç vaxt dəyişməyib**
İmperiyyaya çevrilib,
ancaq inkişafdan geri qalıb

Çexiya Baş naziri Andrey Babis parlamentdə çıxış edib. O, Moskva ilə Praqa arasındaki münasibətlərə danışdı. Babis bildirib ki, gərgin atmosfer yumşalmalıdır.


Tərəflər arasındaki gərginlik bir nəçə aydır ki, davam edir. Beleliklə, Rusyanın beynəlxalq aləmdə dostu olmadığı növbəti dəfə üzə çıxdı. Hətta nəinki dostu, deyəsən, tanışı da yoxdur...

AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə "Şərq"ə açıqlamasında belə bir halın Kreml üçün təəccübü olmadığını bildirdi: "Rusyanın siyaseti tarix boyu dəyişməz qalıb. Dövlət qurulandan etibarən qarşısında iki yolu var: ya balaca olub, inkişaf etmeli, ya da imperiyyaya çevrilib geride qalmalıdır. Şimal qonşumuz ikincini seçib. Neticədə ambisiyalar əvəzində yerli xalqın soyuducusu da boşdur. Odur ki, bu, rəsmi Moskva üçün normaldır. Rusiya tarixən məhz belə mövcud olub. Kremlə başqa cür təsəvvür etmək sadəcə mümkünəsdür".

Kənan

Burası Azərbaycandır

Bir məktəbdə bir şagird təhsil alır



**"Bu olduqca müsbət bir addımdır.
Bu onu göstərir ki, Azərbaycan dövləti özünün maliyyə resursları ilə gələcəyin şəxsiyyəti olan insanları yetişdirməkdə maraqlıdır"**

İad Həşimovumuz və digərleri kimi milli qəhrəmanımız ola bilər. Eyni zamanda o yarışlarda, olimpiadalarда Azərbaycana medal getirən şəxs ola bilər. Həmçinin gələcəyin dəyərlə alımı da ola bilər. Bir nəfər şagirdlər tədrisin davam etdirilmesi Azərbaycan dövlətinin fəaliyyətinin insanyönümlü, sosialönümlü olduğunu təsdiq edir. Azərbaycan Respublikasının "Təhsil haqqında" qanununda və digər qanunvericilik aktlarında hər bir şəxsin təhsilliətə olunması qeyd olunur. Şə-

Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb. Təhsil Nazirliyindən bildirilib ki, təhsil müəssisələrinde şagird sıxlığı əhalinin məskunlaşma faiziñə düz müətasib olaraq dəyişir:

"Belə olan halda sorğuunu cavab olaraq bildiririk ki, respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrinde 1 nəfər təhsil alan qeydə alınıb".

Mövzu ilə bağlı "Şərq"ə açıqlama veren təhsil eksperti Kamran Əsədov bildirib ki, əslində azsaylı uşaqlarla belə tədrisin davam etməsi Azərbaycanda təhsilin əlçatanlığını təmin olunduğunu göstərir. O qeyd edib ki, bu hal olduqca müsbət addımdır: "İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanda 4447 orta ümumtəhsil məktəbinde 1,6 milyon şagird təhsil alır. Azərbaycan Respublikasının Konstitusiyasına, eyni zamanda "Təhsil haqqında" qanuna görə, Azərbaycan dövləti icbari təhsili öz üzərinə götürür. Yeni fiziki hazırlığı məktəbə getməyə imkan verən hər bir şəxs yaşadığı ərazidən asılı olmayıraq məktəbə təmin olunmalıdır. Etiraf edək ki, bu gün Azərbaycanın məktəbə təmin olunma faizi 100 faizdir. Amma müyyən ərazilər var ki, orada

məskunlaşma aşağıdır. Daha çox bu dağılıq ərazilərdə, eyni zamanda mərkəzdən kənarada olan ərazilərdədir. Qeyd edək ki, insanlar köçmə, maldarlıq, kənd təsərrüfatı ilə məşğul olduqlarına görə müyyən qədər uzaq ərazilərdə məskunlaşırlar. Dövlət həmin ərazilərdə yaşayan insanların təhsil hüququnu təmin etməkdən ötrü həmin ərazilərdə məktəb saldırıb. Buna görə də həmin məktəblərdə şagird sayı hədsiz dərəcə azdır. Qeyd edim ki, həzirdə ölkə məktəblərinin 51 fai-zində şagird sayı 200-ün üzərində, 49 fai-zində isə 200 nə-

gird sayı bir olan məktəblər mərkəzdən kifayət qədər uzaqda olur. Ora ən yaxın məktəb 15-20 km uzaqlıqda olur. Bu amil nəzərə alınaraq həmin məktəblərde şagirdlər tədrise davam edirler".

K.Əsədov qeyd edib ki, dün-yə təcrübəsində də belə hallara rast gəlmək mümkündür: "Hətta Yaponiyada bir şagirdin gedəcəyi məktəb üçün ayrıca dəmir yolu xətti belə çəkilmədir. Dünya təcrübəsində belə tendensiya var. Bir şagirdin olması heç də o demək deyil ki, orda tədris aparılmamalıdır. Azərbaycanda modul tipli məktəblərdə ümumilikdə şagird sayı çox kompaktdır. Bu da yalnız azsaylı şagirdi olan ərazilərdə oxuyan insanların təhsil hüququnu tanımaq məqsədi güdür. Bu olduqca müsbət bir addımdır. Bir məsələni də qeyd edim ki, həmin bir nəfər şagird də digər şagirdlər kimi eyni formada təhsil alır. Yəni şagird sayından asılı olmayaraq "Təhsil haqqında" qanuna görə bütün siniflər üzrə müəllimlər eyni dərs saatını deyirlər. Yəni sinifdə 20 şagirdin, ya da ki, bir şagirdin olmasından asılı olmayaraq tədris yükü arasında heç bir fərqliyə yoxdur. Dərsin müddəti də 45 dəqiqədir. Şagird də bütün şagirdlər kimi dərs prosesində iştirak edir. Təbii ki, onu da qeyd edim ki, individual ya-naşma şagirdin nəticəsinin daha yaxşı olmasına imkan verir".

Aynurə Pənahqızı



Vətən müharibəsi dövründə Azərbaycan müharibə ile bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının herbi müxbiri Fulya Öztürk barədə sənədi film çəkilecək. Bu barədə filmin senari müəllifi və rejissor Tahir Tahiroviç məlumat verib. Film haqqında danışan rejisörün verdiği məlumatata görə, filmin çəkilişlərinə iyun ayında start veriləcək:

"44 günlük Vətən müharibəsi nə hər olunmuş, Mədəniyyət Nazirliyinin elan etdiyi "Böyük Qayıdış" qısametrajlı bədii, sənədi və animasiya film layihələri müsabiqəsinə biz də qatıldık. Fulya Öztürkün Vətən müharibəsi dövründə həqiqətləri çatdırması, müharibə dövründə onun gördüyü işlər bizim də diqqətimizdən yaxınmayıb. Onun göstərdiyi şücaətlər haqqında senari yazdıq və piçinq mərhələsində qalib gəldik".

"Mən Qarabağ müharibəsində fealiyyət göstərən digər jurnalistlərin işinə kölgə salmaq istəmirməm. Amma beynəlxalq arenada bu müharibənin işqlandırılmasında CNN kanalının, xüsusən də Fulya xanımın rolü böyükdür. Ful-

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müvənni Xalidə Bayramova işdən çıxarılb. Bu barədə Səbail RİH başçısı Vüqar Zeynalov əmr imzalayıb. Baş Prokurorluğun dünən yaydığı məlumatda bildirilib ki, X.Bayramova vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 sayılı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edərək onlara qanunsuz təlimatlar verib. Yeni "COVID-19" xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmış şəxs kimi qeydiyyatı alınmasını, bu barədə tibbi sənədin verilməsini tələb edib.

Əlavə edək ki, X.Bayramova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev yaxınlığı ilə tanınır. Bayramovanın adı 2019-cu ildə Səbail rayonu ərazisində yerləşən 162 nömrəli orta məktəbdə baş verən intihar hadisəsində də hallanıb. O vaxt məktəbli Elina Hacıyevanın intihar etməsində məktəb direktoru ilə bərabər Bayramovanın da günahkar olduğu iddia edilirdi. Lakin onun barəsində hər hansı hüquqi tədbir görülməyib. Xanım məmurları

Fulya Şuşadan reportaj hazırlayacaq - "Artıq Şuşadayam. Qarabağ Azərbaycandır!" deyəcək. Çekilişlər Füzulidə (Horadizdə), Tərtər, Bərdə, Gence və final olaraq Şuşada ləntə alınacaq. Hansı ki, Fulya orada canlı bağışlıtlar edirdi. Fulya Öztürk bu çekiliş üçün Azərbaycana gələcək. O rayonlarda yenidən öz xətirələrini danışacaq. Bu yaxınlarda İstanbulda Fulya ilə görüşdüm. Bununla bağlı müzakirələr apardıq".

Çəkilməsi gözlənilən film barədə fikrini "Şərq"ə bildirən

Fulya Öztürkdən film çəkilir

"Əgər jurnalistin portreti hadisələrin içində yaradılacaqsa, bu, yaxşıdır"

yanın qadın da olmağı hadisəyə poetiklik qatdı" - deyə T.Tahiroviç əlavə etdi.

Rejissor əlavə etdi ki, CNN-in operatorunun çəkdiyi elə kadrlar var ki, o kadrlar efire getmeyib. "Azerbaycanfilm" və "DADA Film Prodakşn" in birgə istehsalı olan layihə üçün həmin kadrlar əldə edilib, filmdə yer alacaq: "Bir də bir yol hekayəsi olacaq. Fulya yenidən işğaldan azad olmuş torpaqlarımıza səfər edəcək. Biz çekilişləri iyun ayında nəzərdə tutmuşuq. Fulya qələbə günü Şuşada olmaq istəyirdi. Amma koronavirusa yoluxduğuna görə iştirak edə bilmədi. Sonda

"Yox əgər, portret hadisələri üstələyəcəksə, o qədər də yaxşı alınmayacaq"

Əməkdar jurnalist, siyasi şərhçi Elçin Mirzəbəyli qeyd etdi ki, bu, ilk növbədə Azərbaycanın hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsində də yarımızda olan, bizi mənəvi dəstək verən qardaş Türkiyə və Fulya Öztürkün timsalında

ni gördü. Azərbaycanın apardığı Vətən müharibəsinin Fulya Öztürkün timsalında canlandırılması şübhəsiz ki, bəyəniləndir. İkinci tərəfdən, filmin sırf media, peşəkarlıq kontekstində dəyərləndirilməsi də müsbətdir. F.Öztürkün şəxsi keyfiyyətləri, nümunə ol-

Türkiyə mediasına minnətdarlıq borucudur:

- Azərbaycan xalqı yaxşılıqları unutmur. Dövlətimizə, xalqımıza dəstək olidlara hər zaman minnətdarlığını ifadə edir. Belə bir filmin çəkilməsi də əlbəttə bu baxımdan çox müsbət hadisədir. Azərbaycan xalqı Fulya Öztürkün fədakarlığını, həyat təhlükəsi olduğu halda ən qaynar nöqtələrə getməkdən, çekiliş aparmaqdan çəkinmediyi, Azərbaycan xalqına qarşı erməni vəhşiliyini, dinc əhalinin qətə yetirilməsini öz kamerası ilə bütün dünyaya yaydı-

caq davranışları, peşəkarlığı media üçün maraqlı faktdır. Təbii ki, film Azərbaycanın 44 günlük Vətən müharibəsi barədə dolğun mənzərə yaratmaq baxımından da faydalı olacaq. Əger rejissor bildirirse ki, elə kadrlar var, efire verilməyib, deməli, kifayət qədər maraqlı və bol informasiyalı film olacaq. Belə filmlər Azərbaycanın haqq davasının, işğal altındaki ərazilərimizdə erməni vandallığının dünyaya çatdırılması missiya-sını yerinə yetirə bilər.

E.Mirzəbəyli bir məqama da diqqət çəkərək qeyd etdi ki, filmin hansı janrıda çəkilecəyi önemlidir:

- Bütün dünyada sənədli film-lərə maraqlı böyükdür. Xüsusi olaraq sənədli film festivalları keçirilir. Amma problemimiz budur ki, hazırda bizim kinematoqrafiyada janrlar arasındaki məsafə itib. Ayri-ayri layihələr əsasında çəkilən filmlər əsasən portret janrına xidmet edir. Adı sənədli film olsa da, baxırsan ki,

sənədli film xüsusiyyətindən daha çox portret janrıının xüsusiyyətlərini daşıyır. Hər bir janrı öz xüsusiyyəti və öz şərtləri var. Gərək bu şərtlərə əməl edilsin ki, dün-yə tərəfindən də qəbul edilsin və tanınsın. Fulya Öztürk haqqında çəkilecək film sənədlimi olacaq, yoxsa portret filmi, bilmirəm. Əgər jurnalistin portreti hadisələrin içində yaradılacaqsa, bu, yaxşıdır. Yox əgər, portret hadisələri üstələyəcəksə, o qədər də yaxşı alınmayaçaq. Filmin yaradıcıları bu məqamlara diqqət etməlidirlər.

Çalışmaq lazımdır ki, film sənədli janrıda olsun və festivallara təqdim edilsin. Belədə bu film Azərbaycan üçün daha faydalı olar.

Məlahət Rzayeva



7 icra başçısı məhbus hayatı yaşayır

"Bizim ölkəmizdə "gözü çıxmış qardaşından" nümunə götürən adamların sayı çox azdır"



bu cür əməllərə əl atması isə ayrıca təəssüf doğuran haldır. Adətən memur qadınların adı neqativ əməllərlə, rüşvət və korrupsiya ilə birgə çekilmirdi. Amma görünür, bezi məqamlarda zəif cinsin nümayəndələri də şeytanın toruna düşürlər.

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri, "yenisebah.az" saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə bildirib ki, hüquq-mühafizə orqanlarının rüşvətxor və korruptionər məmurlarla

bağlı ciddi ölçü götürməsi təqdirləyişdir. Jurnalistin söz-lərinə görə, belə şəxslər mübarizə zamanın tələbidir: "Nəfsinə hakim ola bilməyən, dövlət əmlakını "dədəsinin malı" kimi talayan adamların əl-qolu bağlanmalıdır. Cinayət töretniş adamlar cəzasız qalanda, bu, başqalarına pis nümunə olur. Hami qanunları pozmağa, güclü gücsüzü döyməyə, əlində səlahiyyət varken rüşvet almağa can

atır. İnsanları ona görə cəzalandırırlar ki, başqalarına görkələs. Təessüf ki, bu tendensiya Azərbaycan üçün bir o qədər də keçərlidir. Bizim ölkəmizdə "gözü çıxmış qardaşından" nümunə götürən adamların sayı çox azdır. Obrazlı desək, öz gözü çıxmaya kimi coxlarının ağıla başına gəlmir. Əgər belə olmasayıd, hazırda 7 icra başçısı məhəbəs həyatı yaşamazdı".

S.Verdizadə vurğulayıb ki,

rüşvət alıb-almamaq cinsiyyət yox, mənəviyyat məsələsidir: "Az-çox mənəvi keyfiyyəti olan adam başqalarının övladlarının boğazından keşdiyi pulla öz övladına çörək almaz. Ləyəqəti insan öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaz. Amma biz sosial işçilərin son ümidi yeri olan maaş kartına göz dikən məmurlardan bu cür yüksək mənəvi keyfiyyətlər gözləyə bilər. Onların Allahı da, dini də puldur. Rüşvət kimi aldıqları pullar boğazlarında qalib bu adamları zəlil etməyənə kimi öz murdar xüsusiyyətlərindən əl çəkmirlər. Onlar xalqın boğazına göz dikdikləri üçün "qara masalı oğlan" əlini onların boğazından çəkmir. Və bu, sosial sifarişdir. Hesab edirəm ki, rüşvətxor, yaramaz məmurlara qarşı mübarizə təkcə hüquqi müstəvidə aparılmamalıdır. Cəmiyyət ayıq-sayıq olmalıdır. Var gücümüzə bu adamlara qarşı mübarizə aparmalı, onların əl-qolunu bağlamalıyıq. Bunun üçün də ölkədə effektiv ictmai nəzarət mexanizmi qurulmalıdır. Hər bir vicdanlı vətəndaş bu prosesde könülli iştirakçı olmalıdır. Yalnız bu yolla rüşvətxor və korruptionər məmurların meydanını daralda bilərik".

İsmayıllı Qocayev

Yeddi aydan sonra nəşisi tapıldı

Vətən müharibəsi şəhidinin nəşisi ailəsinə təhvıl verilib



Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin neticəsində itkin düşmüş daha bir herbi qulluqçunun, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək nəşinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə Hərbi Prokurorluğunun Mətbuat xidmetindən məlumat verilib.

"İtkin düşmüş digər herbi qulluqçuların olduğu yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. Allahdan bütün şəhidlərimizə rəhmet, doğmalarına səbir diləyirik," - məlumatda bildirilib.

Vətən müharibəsinin ilk günlərində itkin düşən Lerik rayonu, Anbu kənd sakini, 1989-ci il təvəllüdü kapitan Əbülfəz Rəhmətovun nəşini Cəbrayıl rayonu ərazisində tapılıb. Sputnik Azərbaycanın bölgə müxbirinin verdiyi xəbərə əsasən, şəhid zabitimiz günorta saatlarında dəfn olunması üçün doğma kəndinə getirilib. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri, eləcə də mərhumun doğmaları iştirak edirlər. Qeyd edək ki, Ə.Rəhmətov ailəli idi, iki övladı var. **Allah rəhmət eləsin!**

Toylara icazə veriləcək

Qarşıdakı aylarda bununla bağlı müəyyən standartlar formalaşacaq

Qarşıdakı aylarda toylarla bağlı müəyyən qaydalar çərçivəsində yeni standartlar yaranacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Şəhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. Lakin millet vəkili bildirir ki, məhdudiyyətlərin tam aradan qalxması üçün əhalinin yarıdan çoxu vaksinasiya olunmalıdır:

"Bu gün bildiğiniz kimi, 1,5 milyon vaksin vurulub, bu da təqribən əhalinin 7-8 faizi deməkdir. Əhalinin tam rahat şəkildə rahat nəfəs alması üçün isə, bundan əvvəl deyildiyi kimi cəmiyyətinin 60-70 faizi vaksinasiya olunmalıdır.

Bu qədər insanın vaksinasiya prosesindən keçmədiyi müddətəcə, qadağaların aradan qaldırılması xəyalını reallığa çevirə bilməyəcəyik. Düşünürəm ki, qarşıdakı aylarda rəqəmlər aşağı düşdükdə mədəni və sosial həyatımızda toy və digər marasimlərin keçirilməsi üçün belli qaydalara çərçivəsində standartlar formalaşacaq. Amma bu o demək deyil ki, pandemiya bitmiş vəziyyətdədir".

722 nəfər yoluxub, 15 nəfər vəfat edib

Daha 1854 nəfər koronavirusdan sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.	
İlhami	Bu gün
325407	07.05.2021
302860	
17897	
3311267	
4650	
15	

Nazirlər Kabinetini yanında Operativ Qərargahdan "Şərq"ə verilən məlumatə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib, aktiv xəstə sayı 17 897 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, ötən müddət ərzində isə ümumilikdə 3 311 267 test aparılıb.

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev dünən gece saatlarında vəfat edib. İncəsənət aləminə ardarda gələn acı xəbərlərə bir də aktyorun ölümü əlavə edildi. 2021-ci ildə əvvəlcə bestəkar Nailə Mirzəməlli, ardınca Xalq artistləri Əjdər Həmidov, Yalçın Rzazadə, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş), Əməkdar artist Baloglan Əşrəfov, müğənni Aslan Hüseynov, indi isə Arif Quliyev bizi tərk edib haqq dərgahına qovuşdu.

Sanki bir yarpaq tökümü var. Xəzan yeli nə körpə yarpağa, nə də qocaya baxır, əsdikcə hamısını ağacdan qoparıb aparır.

Arif Quliyev hər kəsə bir cür tanış idi,



Arif Quliyev də COVID-ə məğlub oldu

Xalq artisti "Qurd qapısı" məzarlığında torpağa tapşırılıb



kimisi onunla gənciliyini xatırlayırdı, kimisi uşaqlığını. O iki nəslə gülüş bəxş etdi. Müharibənin od-ocağında böyüyenlərə də, dərdli bir milletin nəvelərinə də. Amma neçə-neçə çətinliklərdən çıxıb, keşməkeşli günlərə qalib gələn aktyor COVID bələsina məğlub oldu. Onun ölümü hər kəsi üzdü. İncəsənət aləmi yasa boğuldı. Həmi Arif Quliyevdən yazıb, onunla bağlı paylaşım etdi.

Şərq xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova da sənət dostunu itirdiyi üçün dərindən sarsılıb: "Hələ məktəb illərindən çox sevdiyim, yaxından görmək istədiyim aktyorlardan biri idin. Qismət oldu, sənənlə tamaşalarda, filmlərde birgə çalışdıq. Mehriban, zarafatlı, dosta sədaqətli Arif Quliyev, məkanın cənnət olsun. Səni bu sənətdə kimse əvəz edə biləmeyecek".

Bəstəkar Elza Seyidcəhan isə kədərini belə dile getirib: "Gözəl aktyorımız idir. Əhəməni gözəl insan Arif müəllim dünyasını dəyişdi. Sanki dünən ya boşalır. O da getdi. Milyonları güldürməyi bacaran insan, milyonları ağlatmayı da bacardı. Allah rəhmət eləsin. Belə sənətkarları kimse əvəz edə biləcəkmi?".

Əməkdar artist Abbas Bağırov da məlum ölüm hadisəsinə üzüldüyünü bildirib: "2020-ci ildə böyük sənətkarları itirdik. Düşündük ki, bu il ferqli olar. Amma yenə də itiririk. Özü də ən dəyərliləri... Azərbaycan teatr və kinosunun növbəti böyük itkisidir. Çox sevdiyimiz Arif Quliyev bu gün dünyasını dəyişdi. Biz onun kimi sənətkarları itirməyə bilerdik, amma nə isə... Sözün bitdiyi andır".

Aybəniz Haşimova isə əvvəlcə

mərhumla xatirələrini yada salıb: "80-ci illər idı. Arif Quliyev Gəncəyə solo-konsert verməyə gəlmədi. Tamaşalar əyleşməyə yer tapa bilmirdi. Ayaq üstə onu izləməyə də razı idilər. A.Quliyev çox sevildi. O, Bəşir Səfəroğlu tamaşaçı rekordunu yeniləyən aktyor oldu. Allah ona bacı-qardaş sevgisini tamaşaçı sevgisi ilə əvəzlədi. Bəlkə də ən gözəli bu idi... İşqli insan, sevənlərinə gülüş bəxş edən adam, bəs ailəni niyə ağlatdırın? Axı yetimliyi sən hamidan yaxşı bilirdin. Bir neçə il önce mənə zəng etdi, xəstəliyindən çox eziyyət çəkdiyini söyledi. Yaxşı ki, çətin durumdan özünü çıxara bilmədi. Niyə bu dəfə bacarmadın? Axı sən güclü idin. Sən bir dünya sevgin var idin. Nə üçün sevənlərinin qəlbini sızlədin, ay gözəl insan? İnanmadım ki, belə tez gedərsən. Sənət dostum, ən gözəl illərimiz Arifi, əlvidal Görüşənədək".

Əlvida, kədərini gülüşündə gizlədən Arif Quliyev! Əlvida, "Miriş"!

Qeyd edək ki, Arif Quliyev 1950-ci il mayın 16-də anadan olub. 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingeçevir Dövlət Dram Teatrına təyinatla işləmeye göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib, 1979-cu ildə İncəsənət İnstitutunu bitirib.

Arif Quliyev müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gelin"), Salyanski (F.Əmirov,

M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rehman, E.Sabitoglu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sərr bizim"), Hambil (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Biq əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarımştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı roller tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyү", "O dünyadan salam", "Qəm pəncəresi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmj" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.

1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görüllər. 1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görüllər. 2006-cı ildə teatrda qazandığı uğurlara görə "Qızıl Dərvish", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görüllər.

O, 7 may 2021-ci il tarixində "Qurd qapısı" məzarlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Samirə Ərəblinski

Azərbaycan terrorçuları qaytarmaq fikrində deyil



Heç bir qüvvə bizim humanistliyimizdən və sülhpərvərliyimizdən istifadə edə bilməz

Avropa Parlamentinin 121 üzvü Al sədrinə və Avropa Komissiyasının rehbərliyinə müraciət edərək Azərbaycandan "erməni əsir"lərin qaytarılmasını tələb etməyə çağırıb. Ancaq Avropa İttifaqı hələ de birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-94-cü illərdə ekseriyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən artıq azərbaycanlılarının taleyiñə dair susqunluk nümayiş etdirir.

Reallıq odur ki, artıq Avropa məkanında çox ciddi əxlaq aşınması baş verir. Nedənse, bütün bu məsələlər

yanaşmada bəşəri dəyərlər rahatca gözardı edilir. Yalnız əsas olaraq Avropanın, Avropa İttifaqının və bütövlükde Qərb dünyasının geosiyasi maraqları, eyni zamanda xristian təessübkeşiliyi ortaya çıxır. Əlbəttə, bu, ədalətli yanaşma deyil. Bele bir yanaşma yanlış olmaqla bərabər, Qərbin və Avropa İttifaqının da cəzbediciliyini azaldır. Bunu Al diplomatları, siyaset adamları artıq anlamalıdırılar.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə bildirib ki, diplomatların təşəbbüsü açıq-aşkar siyasi riyakarlıqdır. Partiya rəhbəri bəyan edib ki, AP üzvlərindən

belə riyakarlığı, hoqqabazlığı gözlemək olar. Çünkü dəfələrə Azərbaycana qarşı addımların şahidi olmuşuq: "Onsuz da Qərbin, beynəlxalq təşkilatların, Minsk qrupunun bu cür ədalətsiz davranışlarına, "ikili standart"lara əsaslanan taktikalarına çıxdan öyrəncelyik. 121 deputatın sözügedən müraciəti də həmin "ikili standart"ların bariz nümunəsidir. Bele bir ədalətsizliyi başqa cür qiymətləndirmek mümkün deyil. Avro-parlamentarilər hər ne qədər iddia etsələr də, burada "hərbi əsir"lərdən səhəbət gedə bilmez. Onların "hərbi əsir" kimi təqdim etdiyi şəxsler birmənalı olaraq terrorçu diversantlardır. Müharibə bitdiyindən və 10 noyabr razılışmasından imzalandıqdan sonra Azərbaycan ərazisində terrorçuluğa təşəbbüs göstərkən yaxalanan bir qrup erməni silahlıdır. Bəs 121 deputat hansı kriteriyalara əsaslanaraq onları "hərbi əsir" kimi təqdim edir? Hüququn alillyi prinsipinin bu sayaq çeynənməsi, ayaqlar altına atılması yolverilməzdür. Azərbaycan dövləti yüksək humanizm nümunəsi nümayiş etdirərək, 121 nəfərin "hərbi əsir" saylığı terrorçu-diversantlardan 3 nəfərini artıq azad edib. Lakin bu o demək deyil ki, Qərb siyasetçiləri ermənilərlə birlikdə fürsətdən istifadə edib "herbi əsir" spekulyasiyalarını davam etdirə və Azərbaycana təzyiq göstərə bilərlər. Xeyr, heç kim Azərbaycan xalqının humanistliyindən və sülhsevər siyasetindən suisitifadə edə bilmez".

İsmayıllı Qocayev

Türkiyənin artan gücünü anladılar

8 illik faciədən sonra Misir danışçıqlar masasına oturmağa razılıq verib

"Türkiyənin siyasi uğurları Yaxın Şərqi və Şimali Afrikada hər keçən gün artmaqdadır".

Bunu "Şərq"ə "Atlas" Araşdırma-lar Mərkəzinin eksperti Samir Hümbətov deyib. Analitik bildirib ki, 8 illik fasılədən sonra Qahiredə Misir və Türkiye arasında XİN başçılarının müavinləri səviyyəsində görüş baş tutub: "Bu hadisə 2013-cü ilde Misirdə baş vermiş hərbi çevrilişdən sonra tərəflər arasında ilk vacib addım kimi qiymətləndirilə bilər. Türkiyəni bu görüşdə XİN başçısının müavini, təcrübəli diplomat Sədat Önəl, Misir işə XİN başçısının müavini Handi Sanal Noza təmsil edib. Görünən odur ki, bir neçə ay bundan önce Türkiyəye qarşı bəzi ittifaqlarda təmsil olunan Misir allamağa başlayıb ki, Türkiye ilə razılığa gəlməkdən başqa yolu yoxdur. Ona görə də danışçıqlar masasına oturmağa razılıq verib". Siyasi şərhçi hesab edir ki, bundan sonrakı mərhələdə qarşılıqlı şəkillədə addımların atılması gözləniləndir: "Öncə səfirliklərin yenidən təyin edilməsi, XİN başçılarının və digər dövlət rəsmilərinin görüşünün təşkili gözləniləndir. Həmçinin, qarşılıqlı ticari-iqtisadi əlaqələrin bərpası istiqamətində addımların atılması mümkündür. Eyni zamanda Aralıq dənizində də tərəflərin razılığı gəlməsi ehtimalı böyükdür. Əgər Türkiye Misiri danışçıqlar masasına əyleşdirib öz maraqlarına uyğun olan şərtləri dikte etməye başlayıbsa, deməli, Yaxın Şərqi və Şimali Afrika üçün yeni dönem başlayıb".

İsmayıllı



Çexiya ilə Rusiya arasındaki münasibətlər gərgindir



Çexiya
Baş naziri
Andrey Babis parlamentdə çıxış
edib. Bu bərədə "Şərq"

"RIA Novosti"yə istinadən xəbər verir.

O, Moskva ilə Praha arasındaki münasibətlərdən danışır. Babis bildirib ki, gərgin atmosfer yumşalmalıdır.

Tərəflər arasındaki gərginlik bir neçə aydır ki, davam edir.

Kənan

Metroda atışma olub, ölenlər var



Rio-de-Janeiro metrosunda atışma olub.

Bu bərədə "Şərq" "RIA Novosti"yə istinadən xəbər verir. Hadisə yerində lətə alınan həvəskar çekişdən belə məlum olur ki, terrorun baş verdiyi ilk anlarından etibarən öldürülənlər olub. Sənəsişlər güllələrdən qaçmaq üçün gizlənməyə başlayıblar.

Kənan

Ermənilərə müəyyən vaxt verməliyik

Əməl olunmasa Njdenin heykəlini dronlarla göye sovurmaliyiq

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov müraciət edib. Müraciət fəsist Njdenin heykəli ilə bağlıdır.

Müharibə veteranları müraciət zamanı qeyd ediblər ki, Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur: "Moskvada "Qaregin Njde ilə səhəbətlər və ya Njdenin 125 illiyinə abide" adlı kitabın təqdimati keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, "Njdenin "ideyaları" bu gün həmşəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır".

Bir daha xatırlatmaq yerinə düşər ki, 1948-ci ilde Njde hərbi canı kimi 25 il hebs cəzasına məhkum edilib və 1957-ci ilde Vladimir mərkəzi hebsxanasında ölüb. Ona bərət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvəde saxlayıb.

Millet vəkili Razi Nurullayev "Şərq"ə açıqlamasında müraciətlə bağlı hansısa addım atılacağı gözləmediyi söyləyib: "Çünki onlar Azərbaycan cəmiyyəti və siyasi rəhbərliyinin mövqeyini çox gözəl bilirlər. Njde ilə bağlı ölkə başçısı belə bir çox yerlərdə müxtəlif prezidentlərə məsələnin vəcibliyini çatdırıb. Və Njdenin təbliğ



olunmasına qarşı çıxıb. Bunun ikinci Dünya müharibəsində ölkə insanların ruhuna təhqir olduğunu deyib. Amma Rusiya bununla bağlı ürkələ nəsə demek, hansısa addımlar atmaq istəmir".

Parlament üzvü qeyd edib ki, Xocavənd Azərbaycanın suveren ərazisidir: "Ermənilər kimdir ki, orada bir terrorçu və faşista heykəl qoyular? Düşünürəm ki, Azərbaycan bunu Ermənistən rəhbərliyinin qarşısında qaldırmalı, Rusiya tərəfənə vaxt verməli, Türkiye tərəfini də məlumatlandırmalıdır.

Yəni filan tarixə qədər vaxt veririk və sonra dronları göye qaldırıb heykəli vuraraq parçalayacaqıq. Bu şəkildə qətiyyəli mövqə ortaya qoymağın da zamanı gelecek.

Fikrimcə, Azərbaycanda bununla bağlı si-

yasi iradə olacaq. Hələlik müəyyən məsələləri diplomatik və danışq yolları ilə həll etmək olar. Ermənistən və Azərbaycan arasında bağlanmış üçtərəfli razılışmanın icrası ilə bağlı kövrək məqamdır. Azərbaycanla Ermənistən hələ də müharibə vəziyyətindədir. Biz sülh olmasını istəyirik, ermənilər istəmirlərse, deməli, Azərbaycan yənə də hərbi gücünü göstərmelidir.

Ölkəmizin atlığı addım da suveren ərazi-lərimizlə bağlı olacaq. Ona görə də bölgədəki terroristlər mütləq şəkildə cəza almalıdırlar ki, ərazilərimizdə ağıllarına gələni etməkdən çəksinlər. Onlara mütləq dərs vermək lazımdır".

Yeganə Bayramova

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi



Leyla Abasova,
Bakı Dövlət Universitetinin müəllimi

Oxucu Mustafa Çəmənlini çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi kimi tanır və əsərləri sevə-sevə oxuyur. XX əsrin 70-ci illərindən ədəbiyyata gələn Mustafa Çəmənlinin hekayələri, povest və romanları, eləcə də bədii-publisistik əsərləri zaman-zaman Azərbaycan ədəbiyyatı xəzinesinə daxil olmuş və olmaqdadır. Bu gün biz Mustafa Çəmənli yaradıcılığını tamam başqa tərəfdən - redaktorluq sahəsindən təftiş edəcək, maraqlı faktları üzə çıxarmağa çalışacaqıq.


Mustafa Çəmənli 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra 1978-ci ildə "Yazıcı" nəşriyyatına böyük korrektor vəzifəsinə təyin edilir. Az keçmir 1981-ci ildə "Yazıcı" nəşriyyatında redaktor vəzifəsi ona həvalə edilir. Məlumdur ki, redaktor əməyi - ədəbi eməkdir. Onu yalnız gözəl savadı olan, ədəbi dil normalarını mükəmməl bilən və inkişaf meyillərini duyan, müəlliflərin əsərlərini daha məzmunlu, daha oxunaqlı etməkdə müəlliflərə köməklik göstərmək üçün dilin və məntiqin bütün üsul və vasitələrindən məharətlə istifadə etməyi bacaran şəxs daha uğurla apara bilər. Sovetlər dönenində də istər korrektor olsun, istərsə də redaktor və ya nəşriyyatda çalışan digər vəzife sahiblərinin səriştəsi, şəxsi keyfiyyətləri xüsusilə nəzərə alınır. Demək olar ki, nəşriyyatlarda redakte işləri ancaq bu işi bacaran insanlara həvalə edildi.

M.Çəmənlinin ilk müstəqil redaktə işlərindən biri Azərbaycan teatrı tarixində müstəsna xidmetləri olan A.A.Tuqanovun "Teatr xatirələri" olmuşdu. Mahnur Mardonova kitabda görkəmlə rejissorun xatirələrində ayrı-ayrı hissələri dilimizə çevirmişdi. Bu xatirələrdə A.A.Tuqanov Azərbaycana gelişindən, böyük dramaturqımız Cəfər Cabbarlı ilə dostluğunadan, onun pyeslərinin səhnə təcəssümündən və başqa hadisə və ehtivalatlardan söhbət açır.

Redaktor olduğu digər kitablardan biri də görkəmlə opera müğənnisi Hüseynqulu Sarabskinin "Köhnə Bakı" kitabıdır. Müğənninin kitabı onun əlyazmasını "Yazıcı" nəşriyyatına onun oğlu Azər Sarabski

atasının anadan olmasının 100 illiyi münasibəti ilə təqdim edir. Lakin o zamankı qayda-qanuna görə gərək əsər oxunmayı, kənar müəlliflərə rəyə veriləydi, eyni zamanda nəşriyyat redaktorunun rəyi olaydı, bundan sonra nəşriyyatın tematik planına salınayırdı. Tematik plan isə nəşriyyatdan sonra çoxlu mərhələlərdən keçirdi. Mətbuat Komitəsindən sonra Mərkəzi Komitədə baxılırdı. Bundan sonra nəşr olunacaq kitabların planı təsdiq olunub çap edilirdi. Bu tematik planın çap olunmuş nüsxələri kitab ticarəti təşkilatlarına - "Azərkitab"a və "Kəndkitab"a, Kitabxana kollektoruna göndərilirdi. Çünkü tirajı bu təşkilatlar müəyyənləşdirirdi. İkinci bir çətinlik de orasıydı ki, o dövrə kompüter yox

rişli istifadə üçün yararlı olmalıdır. Bunu çox gözəl dərk edən M.Çəmənli nəşriyyata gelir (o zaman "Yazıcı" nəşriyyatının direktoru Əjdər Xanbabayev olmuşdur) Ə.Xanbabayevə muzeydə tamaşa etdiyi "Köhnə Bakı"nın rəsmləri barədə məlumat verir. Beləliklə, Muzeydən Əzim Əzimzadənin vaxtile "Köhnə Bakı" üçün çəkdiyi on iki illüstrasiyasının surətini pul köçürərək "Yazıcı" nəşriyyatı alır və nəşr olunan kitaba daxil edir. M.Çəmənli "Köhnə Bakı"ya həm də Hüseynqulu Sarabskinin "Bir aktyorun xatirələri", "Hüseyn Ərəblinskinin tərcüməyi-hali"



"Yazıcı" nəşriyyatından başlanan redaktor ömrü


idi, əlyazmalarını linatipçi yiğirdi (buna mətbəə dilində "qaryacığınabor" deyilirdi). Bu isə çox uzun bir proses idi. Ona görə də redaktə edilib mətbəəyə göndərilən əlyazmalar kitab halında, bu günlə müqayisədə, həddən artıq gec işiq üzü görürdü. Azər Sarabski M.Çəmənliyə deyir ki, bəs, 40-ci illərin əvvəllerində atamı qlavlitə çağırırlar. Atam gedir qlavlitin rəhbərinin yanına. Görür ki, Səməd Vurğun da burdadır. Qış ayları imiş. Qlavlitin rəhbəri Sarabskiyə irad tutur ki, kitabınızda varlılardan, qoçularдан, milyonçulardan çox danışmışınız, bu cür səhifələri ixtisar edin. Getdikcə mubahisə artır. Sarabski hırslı� kabinetin tərk edir. Mübahisinən bu mərhələyə çatdığını görən Səməd Vurğun "Köhnə Bakı"nın yeganə korrektura nüsxəsini götürüb paltosunun altında gizlədir. Belə bir təsadüf nəticəsində bu dəyərli kitab qorunub saxlanılır. Azər Sarabski onu da M.Çəmənliyə söyləyir ki, bu kitaba görkəmlə rəssam Əzim Əzimzadə rəsmlər çəkibmiş. Söhbət əsnasında Azər Sarabskiden Mustafa Çəmənli məlumat alır ki, Əzim Əzimzadənin çəkdiyi rəsmlər əncəsənət muzeyində qorunub saxlanılır.

M.Çəmənli fikirləşir ki, bu rəsmləri əldə edib kitabda versə, çox yaxşı nəticə verir. Gec də olsa, haqq öz yerini tutar. Bu nüyyətlə də o, Rüstəm Mustafayev adına Dövlət əncəsənət Muzeyinə gedir. O zaman muzeyin direktoru Xalq rəssamı Kazım Kazımzadə imiş. M.Çəmənli muzeyə yazılı şəkildə müraciət edir. Muzeydə çalışan sənətşunas Ziyadxan Əliyev Əzim Əzimzadənin köhnə Bakının etnoqrafik həyatını əks etdirən illüstrasiyalarını Mustafa Çəmənliyə göstərir.

Ümumiyyətlə, kitabın növü, dili kimi tərtibatı da nəzərdə tutduğu oxucu kütlesinin bilik səviyyəsinə, dünyagörüşünə, maraq dairəsinə uyğunlaşdırılmalı, əlve-

xatirəsini də daxil edir. Əlyazma üzərində redaktə aparılması yaradıcılıq işidir. İşin bu tərəfi metnə təqnididən yanaşma, ona dair faydalı tövsiyələr verilməsi, müstəqil qərar çıxarılması və mətni bəzən dəyişdirərək təkmilləşdirmək zərurəti ilə bağlıdır. Ümumiyyətlə, əsər üzərində redaktor əməliyyatları çoxçəsidi və mürekkeb bir işdir. Hər bir konkret əlyazma üzərindəki işin özünəməxsusluğu əsərin özündən, gələcək kitabın tipindən və başqa səbəblərdən də asılıdır. Bütün bunlar isə redaktor təcrübəsinin ümumiyyətləşdirilməsi üçün qəçiləz amılardır.

M.Çəmənli qeyd edir ki, 1926-ci ildə "Maarif və mədəniyyət" jurnalında, 1930-cu ildə kitabça halında çap olunmuş "Bir aktyorun xatirələri" və 1938-ci ildə yazılmış "Hüseyn Ərəblinskinin tərcüməyi-hali"nda bir-birini təkrar edən məqamlar vardır. Bu təkrarları aradan götürmək lazımdır. Redaktorun borcudur ki, bu cür nəşrlərdə apardığı redaktə işləri haqqında "Redaktordan" başlığı altında oxucuları məlumatlaşdırınsın. M.Çəmənli "Redaktordan" adlı bələdçi yazısında bu ixtisar məsələsinə toxunaraq yazır: "Kitabın redaktəsi zamanı mümkün qədər müəllifin dil və üslubuna toxunulmamışdır. Ancaq əsərlər bir kitabda toplandığı üçün təkrar görünən müəyyən cümlə və fikirlər, hadisə və əhvalatlar ixtisar edilmişdir". Beləliklə Hüseynqulu Sarabskinin "Köhnə Bakı" kitabı 1982-ci ildə 50000 tirajla işiq üzü görür. Mustafa Çəmənli 1983-1985-ci illərdə "Yazıcı" nəşriyyatında Klassik ədəbiyyat və folklor redaksiyasının müdürü vəzifəsində çalışmışdır. Elə bu illərdə onun redaktorluğu



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

ile bir çox kitablar işiq üzü görür: A. Abbas "Evləri köndələn yar...: povestlər və hekayələr" ("Yazıcı", 1983), A. Bakıxanov "Seçilmiş əsərləri" ("Yazıcı", 1984) və s. Çok keçmir Mustafa Çəmənli 1986-1988-ci illərdə "Yazıcı" nəşriyyatında "Nəsr" şöbəsində böyük redaktor vəzifəsinə təyin edilir. Mustafa Çəmənli 1987-1988-ci illərdə də bir çox əhəmiyyətli kitabların redaktorunu olmuşdur. Məsələn, T. Abbasov "Ətirli bir gün: hekayələr" ("Yazıcı", 1987), Y.V. Çəmənəzəminli "Qızlar bulağı. Qan içində" ("Yazıcı", 1987) və s.

Ümumiyyətlə, 1980-ci illərdə respublikamızda fəaliyyət göstərən nəşriyyatlar sırasında "Yazıcı" nəşriyyatı öndə gedən nəşriyyatlardan biri idir. 1989-1990-ci illərdə Mustafa Çəmənli "Nəsr" şöbəsinin müdürü vəzifəsində çalışıb. "Yazıcı" nəşriyyatında fəaliyyəti 1991-ci ildə bitir və 1992-ci ildən 2006-ci ilə kimi "Gənclik" nəşriyyatında baş redaktor kimi səmərəli fəaliyyət göstərir. Mustafa Çəmənli hazırladı (2006-ci ildən) "Təhsil" nəşriyyatında "Bədii-ədəbiyyat" şöbəsinin müdürü vəzifəsində çalışır. Lakin onu da xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan kitabının bədii tərtibat işlərində də Mustafa Çəmənlinin xüsusi xidmətləri olub. Gələcək yazımızda məhz bu məsələləri də dəyərli oxucularımıza çatdıracaqıq.

Əvvəller daha çox küçələrdə, metro və qəydlərində, metrotansiyaların qarşısında, keçidlərdə, xüsusi günlərdə isə məscidlər öndən dilənçilik edənlər son illərdə avtobusları da qazanc məkanlarına daxil etdilər. İctimai nəqliyyatdan gündəlik istifadə edənlər dilənənlərin avtobus salonlarına daxil olaraq yüz cür bəhanə ilə sərnişinlərdən pul qoparmağa çalışdıqlarını görür.

Maraqlıdır ki, sürücülər bu şəxslərə etiraz etmir. Bir dayanacaqdə avtobusa minən dilənçi digərində avtobusdan enir, bu dəfə də başqa bir avtobusa qalxır. Hətta bəzən sürücülər "uzunçuluq" edən dilənçini tələsdirir: "Ə, yaxşı, bəsdi, düş görək!". Son illərdə dilənmə üsulları da dəyişib. Xeyli "rəngarəngləşib". Məsələn, dilənçilərin bir qismi xalqımızın "nazik damarı"na bəleddir deye, övladının xəstə olduğunu səbəb gətirir, dərman, həkim pulu istədiyini deyir. Bəziləri hətta kiçik yaşı, körpə övladlarını da qucaqlarında avtobus-avtobus gəzdirirlər. Bir qismi azyaşlıların əlinə birdəfəlik istifadə desənləri verib küçələre "salır". Yerdəcə əyleşib tütek çalan azyaşlısı da yəqin çoxumuz görmüşük. Yenə də ürəyi "yuxa" xalq azyaşlığının əziyyətinə qıymır, tütek çalana da, dəsmal sa-tana da çıxarıb pul verir.

Onların qarşısını almaq mümkün deyil



"İnsanların bu cür əməllərinin qarşısının alınmamasında biz vətəndaşlar da günahkarıq. Çoxumuzun onlara rəhmi gəlir, mərhəmət göstərib, pul veririk, bununla da onları öz "peşə"lərini davam etdirməyə sövq etmiş oluruq"

Dilənçilərin yeni metodlarından biri də "analar, bacılar, mən dilənçi deyiləm, ehtiyacım var", söyləyərək insanları təsir altına salmağa çalışırlarıdır. Doğrusu, həqiqətən də insan əsasən təsirlənir. Əslini bilmək mümkünsüz olduğundan "eybi yox, pul verim, əvəzini Allah verə" deyib imkan çatlığı qədər köməklik edirik. Lakin məsələ həmdə bu insanların tüfeysi həyat tərzi keçirmələrində və yüngül

qazanc mənbəyi axtarmalarındadır. Bu günlərdə Gəncə polisi belələrinə qarşı reyd keçirib, tüfeysi həyat tərzi keçirənlər və dilənçilər saxlanılırlar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumatə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeysi həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı nara-

Dilənçilərə iş təklif edilir, lakin istəmirlər, razılaşmırlar

zılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib. Tədbir zamanı ümumilikdə 31 nəfər saxlanılıraq Polis İdarəsine getirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində isə inzibati Xətalalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyatda olduqları şəhər və rayonlara göndərilib.

Belə tədbirlər nə dərəcədə effektli ola bilər? Məsələyə aydınlıq gətirən ehtiyatda olan polis polkovniki Mahmud Hacıyev "Şərq"ə açıqlamasında qeyd edib ki, hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirir:

- Polis bu cür insanları saxlayır, şöbəyə aparır, qanuna müvafiq şəkildə ya onlara izahat işi aparılır, ya cərimə edilirlər. Amma sonra təkrar yenə öz "peşə"lərini davam etdirirlər. Bunun qarşısını tamam-kamal kəsmək

də mümkün deyil. Bu insanların "peşəsi" odur. Qarşısını almaq da olmur. Hamının təbəyişi eyni deyil. Elə insan var, həqiqətən ehtiyacı olduğu halda abrına qışılır, səsini çıxarmır. Kimse-dən yardım istəmir. Amma eləsi də var ki, nəinki ehtiyacı olduqda, ehtiyacı olmadıqda belə, çalışır min-bir hiylə, aldatma yoluyla qazanc əldə etsin. İnsanların bu cür əməllərinin qarşısının alınmamasında biz vətəndaşlar da günahkarıq. Çoxumuzun onlara rəhmi gəlir, mərhəmət göstərib, pul veririk, bununla da onları öz "peşə"lərini davam etdirməyə sövq etmiş oluruq. Bu insan da fikirləşir ki, camaatın hesabına dolanıram. 5 nəfərdən pis dolanıram, 10 nəfərdən yaxşı dolanıram. Niye dilənməkdən el çəkim?! Görürsünüz, səbəblər necə təzadlıdır. Ona görə də bele halların qarşısını almaq çətindir.

M.Hacıyev təfəyli həyat tərzi keçirənlərin, dilənçilərin əməyə cəlb edilməsinin də çətin olduğunu dedi:

- Kimi eməyə məcburi cəlb etmək olar?! Bu, mümkünsüzdür. Bəli, onlara iş təklif edilir, əməkələ məşğul olmaları tövsiyə edilir, lakin istəmirlər, razılaşmırlar. Məcburu eməyə cəlb etmə də yoxdur. Yalnız cinayəti təsdiq edilmiş, baresində konkret məhkəmə hökmü olanları məcburi eməyə cəlb etmək mümkündür.

Məlahət Rzayeva

İnternet problemi olan dağlıq ərazilərdə yaşayanların nəticəsi çox aşağı oldu

Tam - 11 illik orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında bir nəfər ən yüksək nəticə toplayıb.

Dövlət imtahan Mərkəzindən verilən məlumatə görə, imtahan iştirakçıları arasında 1 nəfər - Sumqayıt şəhəri, Texniki və təbətə elmləri liseyinin məzunu maksimal olan 300 bal toplaşdırıb.

Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

Təhsil mütəxəssisləri bu fikirdən ki, buraxılış imtahanlarının nəticələri reallığı eks etdirir. İmtahanların nəticələri proqnozlaşdırıldıq ki kimidir.

Təhsil eksperti, felsəfə doktoru Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, açıqlanan məlumat yalnız 15-16 aprel tarixlərində 11 bölgə üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələridir:

- Sonrakı mərhələlərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri heł bilinmir. Doğrudur, biz - Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi bir neçə imtahan binasının qarşısında



Buraxılış imtahanının nəticələrinin orta səviyyədə olacağı təxmin edilirdi

monitorinq aparmışq, şagirdlər arasında imtahanın gedisi, test tapşırıqları barədə sorğu keçirmişdik. Nəticələrin orta səviyyədə olacağını təxmin edirdik. Səbəblər də məlumatdır. Artıq ikinci ildir davam edən pandemiya şəraiti, distant təhsil və distant təhsildəki əlçatanlıq probleminin hələ də həll edilməməsi, hazırlıq kurslarının, repetitorluq fəaliyyətinin də pandemiya şəraitində zəifləməsi şagirdlərin bilik səviyyəsinə ister-istemez təsir göstərməlidir. Distant tədrisə demək olar ki, şagirdlər repetitorların hesabına dərslerine həzırlaşa bilirdilər. Amma nəzərəalsaq

ki, heç də bütün şagirdlər repetitor hazırlığına getmir, onlary dərslərə qoşulma imkanları da eyni deyil, buraxılış imtahanlarında neticələrin ele də yüksək olmayacağı təxmin etmək çətin deyil. Bu il buraxılış imtahanlarının ümumi nəticələri ötənilki nəticələrlə uyğunluq təşkil edir. Bu il buraxılış imtahanlarında orta göstərici 150-200 bal arasıdır, ötən il də təxminən belə olub. O qədər də böyük fərq yoxdur. Dağlıq ərazilərdə yaşayanların nəticələri nisbətən aşağıdır. Çünkü dağlıq ərazilərdə internet şəbəkəsinə qoşulmada çətinlik var.

K.Əsədov qeyd etdi ki, ötən il də, bu il də abituriyentlər sistemli şəkilde ali məktəblərə hazırlaşa bilmir:

- Amma imtahanından çıxan şagirdlər imtahanları yaxşı verdiklərini, onların imtahan nəticələrinin yaxşılaşmasına Təhsil Nazirliyinin təşkil etdiyi tele-dərslərin və "Virtual məktəb" in böyük köməyi olduğunu bildirildilər. Ümid edək ki, qəbul imtahanlarında dənək usaqlar bir qədər də hazırlaşar və daha yüksək nəticə əldə edərlər.

Məlahət Rzayeva

Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib

Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə K.Y.Fərəcovə adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPI) həkim-pediatrları tərəfindən Ramən qəsəbəsində yerləşən "Nur Uşaq Evi" kimsəsiz uşaqlar siyinağında yaşayışan körpələrin tibbi müayinəsi keçirilib.



TƏBİB-dən "Şərq"ə verilən məlumatə görə, tibbi baxış zamanı əlavə müayinəyə ehtiyacı olan uşaqlar ETPI-də geniş yoxlanışdan (rentgen, usm, qanın ümumi analizi və s.) keçirilib, eyni zamanda uşaq evinin rəhbərliyi tərəfindən bildirilən bütün zəruri ehtiyaclar qarşılıqlı.

Ağdaş rayon Ağsaqqallar Şurasının sedri Rafiq Nəbiyev rayon ictimaiyyəti və ziyanlılar adından xalq şairi, Azərbaycan Yaziçilər Birliyinin birinci katibi

Fikrət Qocanın

vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına səbr dileyirlər. Fikrət Qoca Ağdaş ictimaiyyəti başda olmuşla bütövlükde Azərbaycan xalqı, o cümlədən ədəbiyyatımız, poeziyamız və mədəniyyətimiz üçün böyük itkidir. Allah rəhmət etsin. Məkanı cennət olsun.

Allah rəhmət etsin!

Benzin və dizelin ömrü bitir

"Avtomobil sənayesində texnoloji inqilab baş verir"



Dünya avtomobil şirkətləri 2021-ci ilin ilk yarısında avtomobil istehsalını 2 milyon azaldacaq. Bu barədə "Oxford Economics" konsalting şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, bu azalma 2020-ci ilin sonunda yaranmış yarımkəncirici qırğuların qılıqlı ile əlaqədardır. Bundan başqa, pandemiya dövründə və ötən ilin yaz-yay aylarında bir çox ölkədə sərt qapanmalar müddətində bəzi ölkələrdə avtomobil zavodları işlərini dayandırıb, şirkətlər isə yarımkeçiricilər üçün sifarişləri azaldıb: "Mikrosxemlerin istehsal müddəti 6 aya çatır. Ona görə də dünya avtomobil sənayesi istehsal prosesini bərpə etdi. Sonra mikrosxem qılıqlı yaşanmağa başladı. Bu da öz növbəsində istehsa-

lin azalmasına getirib çıxarıcaq".

Iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, dünyada avtomobil şirkətlərində istehsalın azalmasının əsas səbəbi avtomobil lərlərde istifadə olunan müxtəlif çiplərin istehsalında yaranmış problemlərdir. İqtisadçı-

lərin qarşısını almaq üçün kifayət qədər ciddi işlərin görünməsi gözlənilir. Yeni en azından ilin sonuna, təqribən oktyabr, noyabr aylarına çip istehsalının yenidən güclənməsi gözlənilir. Bu zaman avtomobil sənayesində yenidən istehsalın tam həcmində bərpə olunması mümkündür".

Natiq Cəfərli qeyd edib ki, avtomobil sənayesində texnoloji inqilab baş verir: "Bütün şirkətlər istehsallarını elektrik və hibrid avtomobil lərlərə keçidlə bağlı proqramlar açıqladılar. Bu proqramlarda daxili yanma mühərrikində istifadənin azaldılması da nəzərdə tutulur. Yəni benzinin, əsasən də dizel ilə işleyən avtomobil lərlərin azaldılması nəzərdə tutulur. Çünkü dizel ümumiyyətlə, ekologiyaya ən çox ziyan vuran daxili yanacaq mühərrikini növüdür. Ona görə də bir çox şirkətlər istehsalını yenidən qurmalıdır. Artıq daxili yanma mühərrikində istifadənin azaldılması və elektrik avtomobil lərlərə keçidin sürətlənməsi gözlənilir. Sayın azalması bu istehsal sahələrində yenidən qurma işləri ilə də əlaqədardır. Bunun avtomobil bazarında qiymətlərin bahalaşmasına səbəb olacağının düşünmürəm. Çünkü dünyada pandemiya ilə əlaqəli alıcılıq qabiliyyəti də aşağı düşüb. Dünya əhalisi kasıblayıb, hətta rəsmi rəqəmlər də bunu sübut edir. Ona görə də inanmiram ki, bu, kəskin qiymət artımına səbəb olsun".

Aynurə Pənahqızı

"Bütün şirkətlər istehsallarını elektrik və hibrid avtomobil lərlərə keçidlə bağlı proqramlar açıqladılar"

sadçı qeyd edib ki, bu, çiplərin istehsalında yaranmış problemlər əsasən, təchizat zəncirlərinin pandemiya dövründə kifayət qədər zədə almasından, bəzi yerlərdə istehsalın dayandırılmasından asılı olub: "Bu çiplərin istehsalı azaldığı üçün bəzi avtomobil şirkətləri öz istehsallarını azaldacağı ilə bağlı öncədən elan veriblər. Düzdür, rəqəmsal olaraq 2 milyon böyük görünse də, amma ümumilikdə, dünyada istehsal olunan avtomobil sayına nisbətən çox da böyük bir rəqəm deyil. Ümid var ki, bu ilin sonuna dünyada bu tədarük zəncirləri bərpə olunacaq. Həmçinin yenidən istehsalda yaranmış problem-

Musa Yaqubun dəfninə gedə bilmədi

Koronaya yoluxan Baba Vəziroğlu yanib-yaxılır



Xəber verdiyimiz kimi Xalq şairi Musa Yaqub vəfat edib. Uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən şair dünən dünyasını dəyişib.

Bu məlumatı şair-kinodramaturq Baba Vəziroğlu "Şərq"ə danışarken təsdiqləyib: "Musa müəllim İsmayıllıda reanimasiyada id. Axşam həkimli ilə danışdım. Özünün danışmağa taqəti yox idi. Sonra vəfat xəberini eşitdim. Bu gün səhəre yaxın rəhmətə gedib. Srağagün özü mənə zəng etmişdi, danışdıq. Ona AzTV-də veriliş hər etmişdi. Ona görə təşəkkür etdi. Dünən dedilər ki, reanimasiyadadır, vəziyyəti ağırdır. Söylədim ki, heç olmasa, bir "salam" desin. Dedilər, həli yoxdur". **B.Vəziroğlu həmçinin koronaya yoluxduğu üçün şairin dəfn mərasiminə qatılı bilməyəcəyini söyləyib:** "Mən dəhşətə gəlirəm. 10 gündür karantindəyəm. Musa müəllimin dəfninə gedə bilmərəm. Məni yandırıb-yaxan onu son mənzilə yola sala bilməməyimdir".

Samira Ərəblińska

Bayram namazı kütləvi şəkildə qılınmayıacaq

Azərbaycanda bu il də pandemiya səbəbindən bayram namazı kütləvi şəkildə qılınmayıacaq.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMI) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Azərbaycan ərazisində mayın 12-si axşam ay görünəcəkse, mayın 13-ü bayram günü hesab olunacaq: "Bayram namazı Ramazan bayramının ayinlərində biridir. Ancaq bu bayram da pandemiya dövrüne təsadüf etdiyinə görə, bayram namazı məscidlərde camaatla qılınmayıacaq, çünki hazırda insanların kütləvi şəkildə bir araya gəlməsi mümkün deyil. Lakin fərdi qaydada evdə bayram namazı qila bilərlər".



Ailədə abituriyentə təzyiq etmək doğru deyil

Abituriyentlik həssas mərhələdir

Azərbaycanda abituriyent intihar edib. Hadise Ağdam rayonunun Orta Qərvənd kəndində qeydə alınıb. Kənd sahəsi, 17 yaşlı Məmmədov Şəfaət Elman oğlu özünü tövlədə asıb. İlkin məlumatə görə, Ş.Məmmədov buraxılış imtahanında az bal topladığı üçün canına qəsd edib. Faktla bağlı Ağdam rayon Prokurorluğununda cinayət işi başlanıb, istintaq hərəketləri davam etdirilir. İntiharnın deqiq səbəbləri araşdırılardan sonra məlum olacaq.

Etiraf etmek lazımdır ki, bu, ilk belə hal deyil. Analoji faciələr əvvəller də yaşayıb. Deməli, bir həll yolu tapılmalıdır.

Bu barədə "Şərq"ə danışan psixoloq Narinc Rüstəmovə valideynləre müəyyən tövsiyələr verdi: "İntihar adətən depressiya, həyecan içinde olan şəxslərdə özünü daha çox göstərir. Xüsusi 11-30 yaş arasındaki in-

sanlar intihara meyl göstərilər. Tələbkar ailələrdə belə hallar müntəzəm müşahide olunur. Ana-atalar bədbəxt hadisədən sonra "Belə olacağını bilməzdəm" sözləri ilə özlərinə bərəet qazandırmağa çalışırlar. Məsələ ondan ibarətdir ki, valideynlər bəzən özlərinin də xəbərləri olmadan övladlarına şiddet göstərilər. Məsələn, uşaqlar televisorlarda, yemək yeyəndə "Tez ol, dəslərin var" kimi xəbərdarlıqlar abituriyentlərə təzyiq yaradır. Onlar valideynlərinin ümidişlərini doğrulda bilməyəcəklərindən qorxurlar".

N.Rüstəmovə, həmçinin bildirib ki, belə halları əvvəlcədən görmək lazımdır: "İntihar cəhdleri birdən-birə, qəfilən olmur. Bunu düşünən şəxs əvvəlcə intihar haqqında araşdırır. Mə-



Valideynlərin imtahanlara 3 ay qalmış uşaqlarını psixoloqların yanına aparmaları məsləhətdir

sələn, özlərinə qəsd edənlərin sosial şəbəkə hesablarındakı son paylaşımımlarına baxaraq bunu görmək olar. Sadəcə, bəzən valideynlər övladlarının suisidal davranışlarını hiss edə bilmirlər. Ona görə də nəzərə almaq lazımdır ki, abituriyentlik həssas mərhələdir. Həyecanı azaltmaqdən ötürü valideynlər imtahana 2-3 ay qalmış uşaqlarını psixoloqların yanına apara bilərlər".

Kənan



Aqrar Universitetin statusu dəyişib

Azərbaycan Dövlət Aqrar Universiteti publik hüquqi şəxs statusunda Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olacaq.

Nazirler Kabinetin bununla bağlı "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Azərbaycan Dövlət Aqrar Universiteti Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumlar siyahısından çıxarılib.

Bakı Dövlət Universitetinin arxeologiya və etnoqrafiya kafedrasının müdürü Kərəm Məmmədov və kafedranın eməkdaşları həmkarları Asif Bayramova

atası Cabir müəllimin vəfati ilə bağlı dərin hüznələ başaşağılıq verirler.

Allah rəhmət etsin!

Hami qürurlandı



Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilmesi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub:

"1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmlı mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb". Həmin bilidir ki, Şuşa 2020-ci il noyabrın 8-də rəşadətli ordumuz tərəfindən işaqlan dan azad edilib. Artıq Şuşada bərpə-quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin işğaldan azad olmuş ərazilərdə ilk xüsusi nümayəndəsi mehə Şuşa rayonuna təyin edilib.

Şuşanın Mədəniyyət paytaxtı elan edilmesi haqqda fikirlərini "Şərq"la böyük Xalq artisti Afaq Bəşirqızı




Şuşanın mədəniyyət paytaxtı elan olunması mədəniyyət xadimlərini sevindirib

çox sevindiyini və arzusunun reallaşdığını söyləyib: "Bundan sonra orada tədbirlər təşkil ediləcək. Şuşanı dünya arenasına çıxarmaq, xarici təqdimatını etmək də

istedadlılara da zərbə vurdu. Özləri de işgal olunmuş torpaqlarda inkişaf etmədilər, xarabalıqdakı bayquş kimi yaşıdır. Lakin mədəniyyətimizə müəyyən qədər zərər toxundu. Xalçalarımızı oğurlayıb, öz adlarına çıxardılar və xaricdə satdılar. Mənfur düşmənimiz həmişə bele naqış olub".

Sənətkar həmçinin qeyd edib ki, cənab prezidentin fikirləri ilə tamam razıdır: "Bir də düşünürəm ki,



Şuşa həm de Qarabağın paytaxtı olmalıdır. Çünkü o ada layiqdir. Axi Şuşa əzizimizdir. Görün o cənnət məkandan kimlər çıxıb. Şuşada çox dahi insanlar, şəxsiyyətlər boyabaşa çatıb. Ona görə bu təşəbbüsü dəstəkləyirəm. Bir mədəniyyət xadimi kimi əlimdən gələn köməyi etməyə həzəram. Fikrimcə, orda müasir

tələblərə cavab verən muzey tikilməlidir. Rəssamların əsərləri sərgilənməlidir. Məsələn, xaricdə dostlarımız var. Mənə deyirlər, Qarabağda sərgi təşkil etsəniz, məmənuniyyətlər gələcəyik. İnşallah, Qarabağda festivallar keçirək, konsern proqramları təşkil edək, teatr-lar yaradaq. Bu gözəllik Allahın bəxş etdiyi paydır. Tanrıının hədiyyəsini göz bebəyim kimi qorunmalıyıq. Qarabağa xas olan xalçaçılıq sənətini bərpa etməliyik. Qarabağın özünəməxsus xalçaçılıq məktəbi var idi. Bütün bunları yenidən canlandırmalıyıq. O zaman Qarabağdan çıxan dəhilərin, istedadlı adamların sayı daha da artacaq. Prezidentin təşəbbüsünü eşidəndə çox sevindim. Qürurverici addımdır".

Samirə Ərəblinski

böyük əhəmiyyət kəsb edir. Şuşada musiqilərimizin nümayiş olunması və saire mühüm rol oynayır. Onlar hamısı bir məktəbdər".

Məlum təşəbbüsü yüksək qiymətləndirən Azərbaycanın Xalq rəssamı, professor, YUNESKO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov deyib ki, Qarabağ həmişə bizim üçün əziz və doğmadır: "Şuşa isə oranın konservatoriyası olub. Şuşada, Qarabağda gözəl xanəndələr, əvəzsiz səs-lər doğulub. Təessüf ki, Qarabağımız 30 ildir işğaldə id. Ordan olan vətəndaşlar yurdlarından qaçın döşdülər. Fikrimcə, həmin illər ərzində o istedaddan bir balaca uzaqlaşdırılar. Çünkü həmin qabiliyyət Qarabağın torpağından, suyundan gəlirdi. Düşmən evlər-lə, abidələrlə, torpağımızla yanaşı bu

Şuşanın Mədəniyyət paytaxtı elan olunması mədəniyyət xadimlərini sevindirib



Tarixə yazılıcaq

"Xarıbülbül" Cıdır düzünə qayıdır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondu təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budefəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərefindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multi-kulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət program təşkil olunacaq.

Mövzu haqda "Şərq"ə danışan Xalq artisti Mənsum İbrahimov illərdir bu günü gözlədiyini söyləyib: "Artıq qərar verildi. Yaxın zamanda həmin musiqi festivalında iştirak edəcəyik. Otuz iki ildən sonra "Cıdır" düzündə "Xarıbülbül" festivalı keçiriləcək. Bu, tarixə yazılışı işdir. Şuşamızın, Qarabağımızın azad olunması kimi "Xarıbülbül" festivalının keçirilməsi də çox önemlidir. Mənfur qonşularımıza, vandallara torpağın əsl sahiblərinin qayıtdığını deməkdir. Cənab prezidentimiz dediyi kimi, Azərbaycan xalqı Qarabağda ömürlük və əbədi yaşayacaqdır. Biz o yerləri yenidən dirçəldib, bərpa edəcəyik və əvvəlki şöhrətin özünə qaytaracaqıq. Fikrimcə, bu, tarixi hadisədir".

Samirə Ərəblinski

"Hər gün bir sənət dostumuzu itiririk"

Naibə Allahverdiyeva şokdadır



Tanınmış aktrisa, Xalq artisti Naibə Allahverdiyeva son zamanlar ard-arda gələn acı xəbərlər haqqda danışır. O, sənət dostlarının itkisindən ağlayaraq bəhs edib.

"Şərq"in məlumatına görə, aktrisa həmin kadrları Instagram səhifəsində paylaşış. N.Allahverdiyeva sözügedən videoda burları söyləyib: "Bilmirəm nə deyim. Sadəcə şokdayam. Bu qədər itki, belə ard olmaz! Hər gün bir acı xəbər eşidirik. Hər gün bir sənət dostumuzu itiririk. Sanki bize göz dəydi, tarixi qələbəmiz çıxarılmış kor etdi. Ən gözəl, ən istedadlı insanlarımız çıxıb gedir. Dözmək olmur, çox çətindir. Əziz sənət dostlarım, özünüzü qoruyun".

Samirə

Nura Suri bir neçə əməliyyat keçirib

Tanınmış müğənni Nura Suri növbəti açıqlaması ilə diqqət çəkib.

"Şərq" xəbər verir ki, sənətçi "Onda görünək" verilişində özü haqda ilginç fakt barədə danışır: "İdman zalları işləmir. Formada qalmaq üçün qabırğalarımı çıxardırmışam. Yaxın günlərdə etdirdim. Başqa da bir neçə kiçik əməliyyat keçirmişəm".

Samirə



"Peşman olmaq zəiflikdir"

Pervin Abiyeva: "Qazandıqlarımız və itirdiklərimiz bizim təcrübələrimizdir"

Tanınmış aktrisa Pervin Abiyeva Instagramda izleyicilərinin sual-larını cavablandırıb. O, həyatından və sənətindən yazıb.

"Şərq" Pervinə ünvanlanan sualları və onun cavablarını təqdim edir:

- Heyif, ətrafinzdakı insanlar qədərinizi bilmir. Bilib-bilməden danışırlar. Amma siz güclüsünüz.
- Artıq hər şeyə gülüb keçməyi öyrənmişəm. Bilməmələri daha yaxşı imisəm.
- Geyimlərinizi haradan alırsınız?
- Hər yerdən geyinə bilerəm. Qiyməti və brendi önməli deyil. Əsas odur ki, çox bəyənim və mənə yaraşsın.
- Gözlərinizdəki kədərin səbəbi nədir?
- Onlar nələr görmədi ki...

- Rəfiqəniz size xəyanət edibmi?

- Siz onları, onlar sizi güñahlandırıb. Əsas onların səhvini təkrarlaşdırıb. Haqqınızda danışdıqlarına məhə qoymayıb. Siz ireliyə baxın. İstər rəfiqə, istər dost, əstərsə də sevgili olsun, fərqi yoxdur. Hər şeyə hazırlıqlı olun.

Mən baş verənləri tez qəbul edə bili-rəm və bununla yaşamağı öyrənirəm.

- Məqsədinizə çatmaq üçün itirdiklərinizə peşman olmusunuz-mu?

- Qazandıqlarımız və itirdiklərimiz bizim təcrübələrimizdir. Ona peşman olmaq zəiflikdir.

- Fərəz edin ki, biriniz sevirsiniz, o isə sizə qarşı belə hiss etmir. Onu gözləyərdiniz, yoxsa həyatını-



za davam edərdiniz?

- Ele bir hadisə başına gəlməyib. Hər zaman önce mən sevilmişəm. Məni sevməyəni sevə bilmərem. Bu üzdən də fərəz etmek istəmirəm.

- Bu vaxta qədər ən yüksək sü-rətiniz neçə olub və nə qədər cəri-mələnmişiniz?

- 340 idi. Görsələr, yəqin ki, cəri-mələməkə qalmazdır.

Samirə

İnsanlıq ölüb artıq!



Yolun ortasında əlil arabasından yixılan adam yardım gözləsə də, kimse ona yaxınlaşmayıb. Fiziki qüsürü şəxs yixıldığı yerde qalıb, nə qədər çalışsa da təkərlə araba ya əyləşə bilmeyib.

Avtomobilər yanından ötüb keçib, bir nəfər də maşından düşüb adama yardım etməyib. "Şərq" "Milliyet.com" a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İstanbulun Beşiktaş sahil yolunda yaşanıb. Çaresiz qalan adamın yerde çabalaması "demək ki, in-

olduğu, lakin onların da əlil şəxsə yaxınlaşmadığını görüntülənib. Bu gənc isə əlil şəxsdən 150 metr məsafədə olmasına baxmayaraq onun yardımına gəlib. Əlil şəxsə yardım edən 26 yaşlı Buğra Redkan həmin vaxt sahildə gəzirmiş. Əlil arabasından yixian adamı uzaqdan görüb. Buğra Redkan həmin anları anladaraq "mən onun yixıldığını gördüm. Aramızda 150 metredək məsafə olardı. Ətrafda adamlar vardı. Düşündüm ki, insanlar yardım edəcək, motosikletə minib Sul-

sanlıq ölüb artıq!" qənaətinə yaratdığı zamanda bir motosikletçi ona yaxınlaşıb və qalıb təkərlə araya əyləşməsinə yardım edib. Motosikletçinin kaskasındaki kamerasaya ətrafdə xeyli adamın

təqziyi tərəf gedirdim ki, adamın hələ də yerde çabaladığını gördüm. Motosikleti yol kənarında park edib ona qəcdim. Təxminən 50 metr qəcdim. Onu yerdə qaldırdım. Əzilib-əzimediyini soruştum. Yaxşı olduğunu söylədi. Sonra da tələsik arabanı sürüb getdi. Bəlkə də düşdüyü vəziyyətən xəcalət çəkirdi. Amma xəcalət çekmeli o deyildi, ona yardım etməyənlər, kınarda dayanıb seyr edənlər, işqforun qırımı işğında dayanıb yerde çabalayan adama tamaşa edən sürücülər xəcalət çəkməlidir. Mən yardım etdikdən sonra ətrafdakılar "heç kim yardım etmir" deməyə başladılar. Halbiki özləri də adama heç bir şəkildə yardım etməmişdilər. Çox acıcaqlı bir haldı, çox üzüldüm" deyib.

Məlahət

Hadisə ilə Kaan ayrılib?



Türkiyəli aktyor Kaan Yıldırımın müğənni sevgilisi Hadisən ayırdığı iddia olunur.

Buna səbəb isə Hadisənin həmkarı Ebru Gündeşin həyat yoldaşı Reza Zerab ilə eşq yaşaması ilə bağlı şayielerin yayılması olub. Ötən gün görüntülənən aktyor ayrıraq xəbərləri ilə bağlı iddiaları cavablandırıbmayaq səssizliyini qoruyub. Cütlük hələlik yayılan xəbərlərlə bağlı açıqlama verməyib.

Ərinin ölümündən sonra pivə təqdimatı etdi

Spiriti içkilərin tamamile təbii olduğu, aradan hazırlığı açıqlanıb



Böyük Britaniya Kraliçası II Yelizavetanın pivə markasının təqdimatı keçirilib.

"bizim.media" xəbər verir ki, mərasimin kraliçanın həyat yoldaşı, 74 yaşlı şahzadə Filipin ölümündən qısa müddət keçməsindən sonra gerçikləşməsi diqqət çəkib.

"Bukingem" sarayından spiriti içkilərin tamamile təbii olduğu, aradan hazırlığı açıqlanıb.

İstehsal olunan içkilər, pandemiya səbəbindən qoyulan məhdudiyyətdən sonra fəaliyyətə başlayacaq hədiyyə mağazasında satılacaq.

Spiriti içkilərin qablaşdırılması da maraq doğurub. İçkilər ənənəvi şüşə butulkalara doldurulub. Butulkaların üzərinə isə dovşan şəkili vurulub.

ÜST "Sinopharm" peyvəndinin istifadəsini təsdiqləyib



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin "Sinopharm" şirkətinin yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndinin istifadəsini təsdiqləyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ÜSTün baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında deyib. "Bu gün ÜST "Sinopharm" peyvəndini COVID-19 üçün tövsiye olunan tacili yardım dərmanları siyahısına elave edib, bu da ÜST-nün təhlükəsizlik, effektivlik və keyfiyyət sertifikatını alan altıncı peyvənddir", ÜST-ün baş direktoru deyib.

Açıq havada maska taxmayacaqlar

Tələb mayın 15-dən ləğv edilir

Polşada vətəndaşların açıq havada maska taxmaq tələbi mayın 15-dən ləğv edilir.

TAAS xəbər verir ki, bu barədə Polşa həkimiyəti qərar qəbul edib.

Yeni qərara əsasən, vətəndaşlar açıq havada və ZAQŞ zalında 1,5 metr ara məsafəsi saxlayaraq maska taxmaya bilər. Lakin ictimai nəqliyyatda, avtoda-nacaqlarda, qəbiristanlıqdə və bulvarlarda tibbi maskadan istifadə etmək məcburiidir.

Qeyd edək ki, ötən İsraildə vətəndaşların küçədə tibbi maska taxmaq tələbi ləğv edilib.



Təbrik edirik!

Əziz Yusif balañız 9 yaşı-nı tamamladı. Dünyaya gəliş ilə valideynləri-ne, doğmalarına əvəzolunmaz sevinc bəxş etmiş Yusifə bundan sonra da valideynlərinə, onu sevənləre daim sevinc yaşatmasını dileyirik. Gözel təhsil alsın. Xeyirli övlad, ləyaqətli oğul olsun. Uca Yaradan Yusifimizi qorusun, hifz etsin, can sağlığı, xoşbəxt ömrə payı nəsib etsin.



Yusifi doğum günü münasibətilə bacısı Əsmər, qardaşları Emil və Qurban təbrik edirlər. Təbriklə valideynləri, doğmaları, bütün onu sevənlərin hamısı qoşular.

Elan

"ELAT-A" MMC-yə məxsus RX 1468221, reyestr nömrəsi 308011028559 və 308011028560 HDQHDƏDR Çıxışlar itdiyi üçün etibarsız sayılır. (ünvan Abşeron r-nu, 9 sayılı "Qıldar" adlanan qış otlaq sahəsi)

"Bakı Yüksek Gərginlikli Elektrik Avadanlıqları" ASC səhmdarlarının nəzərinə!

29 iyun 2021-ci il saat 15:00-da səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyinə müzakirə üçün aşağıdakı məsələlər daxil edilir:

1. 2020-ci ildə Cəmiyyətin fəaliyyəti haqqında idarə Heyətin hesabatı;
 2. Müşahidə Şurasının ve Maliyyə - Təftiş Komissiyasının hesabatı;
 3. Cəmiyyətin illik balansının və auditor hesabatının təsdiq edilməsi;
 4. Cəmiyyətin idarə Heyətinin tərkibinin seçilməsi;
 5. Müşahidə Şurasının ve Maliyyə - Təftiş Komissiyasının tərkiblerinin seçilməsi.
 6. Dividendlər haqqında;
 7. Cari məsələlər.
- Əlaqə telefonu: (012) 514-46-20, (055) 213-58-36
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nəmatulla küçəsi 2.
"BYGEA" ASC-nin idarə Heyəti.

Beynəlxalq İxtiraçılıq

və Biznes Institutu

KURSLAR

-MÜHASİBAT (2 AY)

-Mobil telefonların təmiri (3 ay)

-KOMPYUTER (1-3 AY)

-KOSMETOLOGİYA və VİZAJ (3 AY)

(1-3 ay)

-KİŞİ və QADIN BƏRBƏRİ (1-3 ay)

-Dizayn (3-6ay)

-Masaj (3 ay)

-BİÇMƏ - TİKİŞ (3 ay)

-MƏKTƏB PSIXOLOGİYASI (12 ay)

Tel: (012) 489-08-84

Mob: (070) 241-28-67

www.az-baku.com



2 milyon il tarixi var

Dünyanın ən qədim evlərindən biri tapılıb

İsrail və kanadalı tədqiqatçılar Cənubi Afrikadakı bir mağarada təxminən 2 milyon illik tarixi olan daş alətlərin hazırlanmasına dair dəlillər aşkarladıqlarını söyləyiblər.

"Şərq" "Trthaber.com" a istinadən xəbər verir ki, mağara Dünyanın ən qədim evlərindən biri olaraq təyin edilib. Araşdırmaclar Cənubi Afrikanın Kalahari səhrasında yerləşən və məşhur bir arxeoloji sahə olan "Wonderwerk" mağarasında aparılıb. "İbrani Quds" və "Toronto" Universitetindən bir qrup geoloq və arxeoloq adı yeraltı kameralar vasitəsilə insanlığın ən qədim dəlillerini tapdıqlarını bildirdilər. Arxeoloqlar həmçinin daş alətləri, heyvan qalıqları və tarixə qədərki digər həyat izlərini ehtiva edən 2,5 metr qalınlığında çöküntü qatlarını da analiz ediblər. Afrikanın digər bölgələrində daha qədim daş alətlərə rast gəlinsə də, yeni keşfi bənzərsiz edən açıq havada deyil, mağarada olmayıdır. Mağaranın içindeki keşfiyyatda tapılan kül izləri vacibdir. Çünkü açıq havada tapılan kül izləri təbii meşə yanğınlarının nəticəsi də ola bilər. İsrail mediası mağaranı "beşər tarixindeki ən qədim ev" olaraq xarakterizə edib. Elm adamları sözügedən tapıntıları Afrika qitəsində insanın tekamül süretini anlamaq üçün əhəmiyyətli bir addım adlandırmırlar.

Yegane

"Top evlər" hazırlanır

6 dəyirmi pəncərə evin içərisinə daha çox gün işığının düşməsinə imkan verir



Niderlandın Den Bosch şəhərində rəssam və heykeltəraş Dris Kreijkamp tərəfindən inşa edilən dairevi top şəkilli evlər yadplanetlilərin yaşayış mərtəqəsini xatırladır.

Azərtac bildirir ki, hər bina silindrik bir yuvada yerləşir. Altı dəyirmi pəncərə evin içərisinə çoxlu gün işığının düşməsinə imkan verir. Layihə müəllifinin sözlerine görə, 55 kvadratmetr sahənin hər biri maksimum dərəcədə istifadə olunur, buna görə evlərin sakinləri yer çatışmazlığı hiss etmirlər. Evin yuxarı hissəsində yataq otağı, mətbəx, qonaq otağı və hamam otağı var. Spiral pilləkənle birləşdirilmiş bütün yaşayış otaqları evin üç mərtəbəsini təşkil edir.

Unikal layihə

Nyu-Yorkda "gəmi nərdivanı" inşaa edilib



Nyu-Yorkda ingilis dizayner Tomas Hezér-vik tərəfindən hazırlanmış "gəmi nərdivanı" Manhattendəki "Hudson Yards" kompleksinin bir hissəsi olmaqla unikal layihə sayılır.

Azərtac bildirir ki, lajihəyə əsasən çoxsaylı və bir-birinə qarışan pilləkənlərdən ibarət olan dairevi qurğu ilə kiçik müşahidə platformaları yaradılıb.

Nəticədə ziyarətçilər "sonsuz" pilləkən təsirini yaradan "nərdivan-dan" etrafındakı mənzərəni istənilən istiqamətdə seyr edə bilərlər.

Kompleksdə, həmçinin kinoteatr, sərgilər üçün 2 qalereya və məşq zalları nəzərdə tutulub.



İnsanlıq ölüb artıq!

Yolun ortasında yıxılan əlilə kimsə kömək etmədi

Yolun ortasında əlil arabasından yıxılan adam yardım gözləsə də, kimsə ona yaxınlaşmayıb. Fiziki qüsurlu şəxs yıldı-ğı yerde qalıb, nə qədər çalıssa da təkerli arabaya əyləşə bilməyib.

Avtomobilər yanından ötüb keçib, bir nəfər də maşından düşüb adama yardım etməyib. "Şərq" "Milli-yet.com" a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İstanbulun Beşiktaş sahil yolunda yaşanıb. Çarəsiz qalan adamın yerde çabalaması "demək ki, insanlıq ölüb artıq" qənaətini yaratdığı zamanda bir motosikletçi ona yaxınlaşıb və qalxıb təkerli arabaya əyləşməsinə yardım edib. Motosikletçinin kaskasındaki kamerasa xeyli adamın olduğu, lakin onların da əlil şəxsə yaxınlaşmadığını görüntülənib. Bu gənc isə əlil şəxsən 150 metr məsafədə olmasına baxmayaraq onun yardımına gəlib. Əlil şəxsə yardım edən 26 yaşlı Buğra Redkan həmin vaxt sahildə gəzirmiş.

Məlahət
(Davamı səh: 15-de)



750 cəsəd yük maşınlarında saxlanılır

Bu cənazelərin koronavirusdan həyatını itirənlərə aid olduğu şübhəsizdir

"Milliyet" yazır ki, Nyu-Yorkun Bruklin səmtində koronavirusdan ölenlər üçün hələ ötən il gətirilmiş soyuducu kameralı yük avtomobillərində 750-yə yaxın cəsəd saxlanılır.

"The City" adlı bir təşkilatın internet səhifəsində Bruklin 39 üvanında müvəqqəti morq kimi istifadə edilən yük maşınlarında bölgədəki məzarlığa dəfn ediləcəyi gözlənilən cənazelərin olduğu məlumatı yer alıb. Bu cənazelərin məhz koronavirusdan həyatını itirənlərə aid olduğu şübhəsizdir. Təşkilat tərəfindən 13 ay aparılan araşdırmlar nəticəsində o da məlum olub ki, 2020-ci ilin aprelindən bu günəkən soyuduculu yük maşınlarında 500-800 arası cəsəd saxlanılır. Onların nə zaman dəfn ediləcəyi də bilinmir. Baş Tibbi Müayine Ofisinin komissar yardımçısı Dina Maniotis isə Nyu-York Şəhər Məclisi toplantısında deyib ki, şəhər idarəsi yaxın gelecekdə bu cəsədlərin sayını azaltmağa çalışacaq və ailələrə təhvil verilməsi haqqında məlumat açıqlayacaq. D. Maniotis bildirib ki, bu cəsədlər yaxınlarının maddi imkansızlıq səbəbiylə sahib çıxmadiği olmuş insanlara aiddir. Cəsədlər Nyu-Yorkun Hart Island adasında dəfn ediləcək. 2020-ci ildə koronavirusdan vəfat etmiş hər 10 nyu-yorkludan 1-i bu adada dəfn edilib. Bu ada kimsəsizlərin və maddi imkansız adamların dəfn edildiyi məkana çevrilib.

Məlahət

Görüntüləri yayılıb

Acunun Dominikandakı villası heyran edir

Türkiyənin "TV8" kanalının sahibi Acun İlcalının Dominikan Respublikasındaki villasının görüntüləri yayılıb.

Sosial şəbəkə fenomeni Hayrettin Acunun villasında çekiliş aparıb. "YouTube" platformasında yayımlanan video qısa zamanda xeyli marağa səbəb olub.

Qeyd edək ki, "TV8" kanalında yayımlanan "Survivor" yarışması Dominikan Respublikasında keçirilir.